

NƏRIMAN NƏRIMANOV



# ŞAMDAN BƏJ

894.3-2

N-60



1929

Beşitabə vaxtında tütərəm

1929

NƏRIMAN NƏRIMANOV

894.362-2

HSS

519

120



SAMDAN BAJ

KOMEDJA

16.553

9.6.28. 11.8.



03233

SEHNERGƏŞR  
BAQI—1929



### **Əfradi-əhli-məclis.**

AZƏRNƏŞR mətbəəsinə vəsüldə.  
Baqı, Başqoş Mərkəz və Krasno  
Presnenski qızılçaların tinində № 16/36.  
Baş Məteyət Mədirliyi 3126  
Sifaris 503. Sənət 30 N.

- 1 **Jysif** — Mədəniyyətli killyk edən, cəvan oglan Jevropa libasında.
- 2 **Kyly** — Jysifin neqəri.
- 3 **Xədicə** — Jysifin nişadlısı, 19 yaşında.
- 4 **Nasır İbrahim** — Xədicənin atası, 40 yaşında.
- 5 **Niçar** — onyn ovrəti, 50 yaşında.
- 6 **Nazlı** — onyn killykçısı, 20 yaşında.
- 7 **Nijaz vəj** — Xədicənin dağlısı, 40 yaşında, çərqəs libasında.
- 8 **Şəmdan vəj** — Jysifin dostu, 30 yaşında, çərqəs libasında vəyə jogyn.
- 9 **Syltan** —
- 10 **Myrad** — } Jysifin dostları, cavan oglanlar, 30 yaşında, qimmi Jevropa libasında və qimi çərqəs libasında
- 11 **Rasyl** — }
- 12 **Rizə vəj** —
- 13 **Hejdər vəj** — } Şəhərin mütəşəkkis vəjlərinən, 40 yaşında.
- 14 **Nəcəf vəj** — }
- 15 **Cəfər** — Nasır İbrahimən neqəri.
- 16 **Pərzad Karı** — Koca ovrat, 50 yaşında.

## ƏVVƏLIMCI MƏCLIS

Jysif otagında əjləşib, qadız oxyjyr; ev şəhər evi; bir neçə qursu və bir quncda miz ustundə qitablar və qadızlar.

### Əvvəlinci qəliş.

**Jysif** — Açıxım qadızı, qerum mənim əziz nüri-çeşmin Şamdan vəj nə jzvbdyr (*oxyjyr*) „Rəfiki-mehribanım, Jysif!

Xejli vaktdyr, səninlə ajryebb didarınna həsrət kalmaşam, amma indi umyd edirəm qi, səninlə qəruşəm. Ah! Nə xoşbaxt olardım, bu javık vaktda səninlə bir otakda otyryv, qecən günlərdən sehbət edejdim. Mə'lyim ola qi, bu ajy়n axęrgına dəq səninlə qəruşəcəqəm. Salamat kal Ş a m d a n". (*Qadızı mizin ustuna koyjyr, sonra uzunu xalqa dytyb*) Heç vyn dan jaxş şej olarmı qi, kələbdən istədi-qim dostdan məqtyb alasan. Həkikət by jaxş şejdir. Jaxş joldaş dar qundə lazıbm olar, on ildur qi; Şamdanla qəruşməmişəm. Indi qərəq qi, syratı də

təgjir tarpıvbdy. (*Qaqzyw qəturusw qənə oxyjyr*) vunuñ jazmaçyla qərə qərəqəp by qunlarda byraja qəlsin. (*Dyryw karja tarof qedir və Kylyny çagırıv*) Kyly!

2-nçi qəliş.

(Kyly və Jysif)

**Kyly**— Nə vuyjyrgyrsynyz?

**Jysif**— By saat o jan otagy (*əllə qəstarır*) təmiz edərsən, və hazırlarsan, çunqu by qunlarda bizə konax qələcəqdır.

**Kyly**— Otax təmizdir, ancaх həç şejimiz joxdyr qi, kojax.

**Jysif**— Necə şej? Bir taxt kojarsan və jorgan dəşəq hazır edərsən.

**Kyly**— Aga! Artıx jorgan dəşəqimiz joxdyr. (*Jysif fiqra qedir*).

**Jysif**— Jaxş, sən qet, mən bir az fiqir edim. (*Kyly dəşkarb əvəxbr. Jysif bir az fiqir dən sonra*). Həkikət Şamdan çox pis vaktda qəlir; heç şej hazır dejil. Nə jorgan var, nə dəşəq nə də balş və nə də pyl vardyr qi, byların hamıbınp alam... Ah! (*fiqra qedir*). Hamıbsından jaxş əz jorgan-dəşəqimi ona verim, mən necə olsa, dolanaram. (*Bir az fiqirdən sanra Kylyny çugırıv*) Kyly! Ajj kyly!

3-cü qəliş

(*Kyly daxyl olyr*)

(Jysif və Kyly)

**Kyly**— Bəli.

**Jysif**— Ojet, mənim jorgan dəşəqimi jan otaga apar!

**Kyly**— Aga, pəs sən?

**Jysif**— Mən jola qədərəm; mənim üçün bir jaz jorganıñ koj... Xulasə, elə olsyn qi. Şamdan dostymyn janında xəcalət çəqmijim. Daha sən əz işinə məşgyl ol; mən qədərəm, hər qəs məni syal etsə deqiliş, by saat qələr. (*Jysif qejiniş dəşarb əvəxbr*)

**Kyly**— (*Təq, evi səlikəjə salır və əz əzu ilə danbəşbr*). Mənim agamın işlərinə təəssib kalmalıdyr. By vakta dəq ~~kyllyg~~ edidişdir, amma bir şeji joxdyr; ~~əzəplərinin~~ evinə qedirsən bir quncda divan, bir janda styllar, və stoollar divarlarda xalıclar və şəqillər, dərt dəst jorgan dəşəq—xulasə, adam istəmir qi, evdən dəşarlı çəksən. Mən həttə bir neçə adam bilirəm qi, mənim agamdan az məvacib alırlar; bıynynla belə padşah qıbi dolanacakları vərdyır, amma bizim... çərəq jeməqə kabıtmız da joxdyr. Ev şeklärı lazımlı oldykca, konşylardan qətir məqddən, dogrysı bizar olmyşam. Aħx-

da elə olar qi, konşylar da verməzlər, onda qərəq nə edəcəjəq. Neçə qərə de-mişəm qi, joldaşlara az xarc et, adam qərəq son qununun dərdinə kala; hər dejəndə se-zu by olybdyr qi, „Joldaşlık jaxş“ şej-dur, insan qərəqdir bir-birilə dostlyg et-sin, pyly jıgsıvə ələndə eżum ilə apar-majacagam qi“. Dogrydýr, amma insan qərəq hər şeji jolynda eləsin. By Dunjaja ymyd baglamag olmaz, insan by dunjada pyl ilə istəjirlər, vəli—hələ ca-hıldyr, pis qunlər qərmüjuvdur, dolana-cax çox asan qərunur, amma, xejir, in-sanın başında juz min jazlılar var, juz min xatalar. Qim bilir qələcəqdə nə ola-caxdyr... Ondan savajъ Jysif ağıllı sahyl-lardan biridir. Nə üçün qərəq fiqir elə-məsin qi, by qun sabah toj edəcəq, qə-rəq toj nə ilə edəcəq. Pyly vardırgımız. Xu-lasə nə dejim. By zamananın sahıllarınpın işlərini anlamax çətindir. Vallah eż-qəsi olsa idi, mən bir qun də byrada dajanmazdım; amma nə fajda qi, Jysifi çox istijirəm. Mənimlə nihajətdə mehri-ban dolanır. Məndən olsa, əmrumin axılgına dəq ona kyllıq edərəm, əzvəs

qi, onyn xasijjəti və mehribançılığın tə-ni əzunə kyl edibdur. Belə adamın bir parça çərəqi mənim üçün gejrilərindən çox-çox jaxşdır. Ony da jaxş bilirəm qi, o da məni çox istijir. (*Qıtəslərlə du-zəldir; dəşarlıdan səs qəlir*) Oğrəq qı qə-lən ody.

**Jysif**— (*Otaga daxyl olyv, vaşlajır hirsli qəz-məqə*) Ah!.. (*Kyly ona vaxır*).

**Kyly**— Allaha şuqur, aga, nə olybdyr qi, hirslenibsan?

**Jysif**— Heç...bir az...pyl lazımlı idi...tapa bil-mədim.

**Kyly**— Nə kədər lazımdır?

**Jysif**— Beş-altı manat.

**Kyly**— Onyn fırını etmə, mənə verdiqin mə-vaciبدən kalıb (*Əlini cibinə salıb pyl çə-xardır*) Býjyr!

**Jysif**— (*Başınb aşağı salıb pyl alır*) Kyly, sən heç dargıxta, ancak by aյ dəz, on-dan sonra mənim əlimə bir jerdən pyl qələcəkdir. Onda sən nə desən, ona əməl edərəm. Indi sən qjet, işinə məşgyl ol! (*Kyly dəşarlı cəxır*).

**Jysif**— (*Təq*) Jaxş qi, Kyly mənə qəməqliq etdi, joxsa qi. Şəmdan dostymyn jaňınp-da xəcalət çəqəcəqidim. (*Dyryv qəzinir*)

4-cu qəliş.

(*Syltan, Myrad, Rəsyl içəri daxyl olyrlar*)

**Hamıyyə** — Salaməlejqum.

**Jysif** — (*Karşılardan qədəb*) Ajj ələşquməssalam, kardaşlar əjləsiniz (*əlilə styl qəstərir, hər biri bir styl qəturub əjləşirler*).

**Syltan** — By qun bazardan qeçərqən Kyly rast qəlib, sənin ahvalınp syal etdim, Kyly dedi qi, qyja konax qəzlujursunuz, dogrydyrmış?

**Jysif** — Bəli, dogrydır.

**Myrad** — Hər qah sizin evinizdə darlıq etsə, olmazmə qi, bizi duşə.

**Rəsyl** — Dogry dejir, Myrad qılə duşsun: al-laha şuqur otaxlarə boldyr.

**Syltan** — Myrad qıl vəlqə bir az yzag ola, onda kojyn, bizi duşsun.

**Jysif** — Heç zəhmət çəqməjin, hamınpəndən artıx dərəcədə razıjam, ancag ərax olsa, əlbətdə lajək dejil, bəla nizamsız evdə saxlamax. İş byradadır qi, qələn konax sizin iqibi javık dostlara mdandır; uç-dərt il bir jerdə olmyşx: o məni təpəyjər, mən ony; bir-birimizdən qızıl işimiz olmaz, mənim by nizamsız evim ona çox xoş qələr, ezu jaxşə oglanlarınp biridur, inşaallah qələr, qərərsiniz,

**Syltan** — Oğrunur qi, jaxşə oglandır, çünqu o məclis olmyjybdır qi, ony jada sal-mışasınbz,

**Myrad** — (*Eva nəzər jetirir*) Təəccüb edirəm, by neçə ildə byrada neçə dolanırsınbz. (*Jysifa tərəf*) O pyl qi, byrada sizdən çəxər, o kirmətə jaxşə otaxlar dytməx olar.

**Rəsyl** — Aj! Aj! Jysifin byrada olmağınpən səvəbi çıxdır.

**Jysif** — Jaxşə dediniz.

**Syltan** — Bəli şair dejir: „Məhəvvət vər vəla şejdur, qiriftar olmajan bilməz“ ~~x~~

**Myrad** — A, indi anladım.

**Jysif** — Həkikət ony Syltan dogry dejir.

**Syltan** — Tez olyn, qərəq tojynyzy edəq, vər az qef çəqəq.

**Rəsyl və Myrad** — Jaxşə dedin, vallah.

**Jysif** — Mən razıjam qunu by qun olsyn, amma nə fajda qi, atasə dejir, vər az səvr etməq lazımdır.

**Myrad** — Xoşbaxılıqx byradadır qi, kəz da Jysifa istijir.

**Syltan** — Nə-inqi istəjir və hətta dəli divanədir (*Jysifa nəzər jetirir*).

**Jysif** — Çox da elə jox. Ancak sizi əzumə javık dostlardan bilib dejirəm qi, kəz həkikət istijir və vər neçə dəfə əzu ilə sehvət etmişiq. Ağyllı-qamallı, həkikət insanı valeh edir.

**Rəsyl**— Byunup aqyl-qamaňınp çok olmağına səbəb nədir?

**Syltan**— Əlbəttə oxymax.

**Myrad**— Tərvijə.

**Jysif**— Dogry dediniz, tərvijə də şərtindəndir. (*Myrada vaxt*).

**Syltan**— Xejir, şəxs ola bilar qı, çox elm oxy-myş olsyn və tərvijəsi az olsyn...

**Myrad və Rəsyl**— Hakdər.

### 5-ci qəliş.

(*Karv açılıbb Şamdan yol paltarında içəri daxyl olyr*)

**Jysif**— (Ajaga dyryr) A! Sən qəlibsan, mənim əzizim! (*Bir-sirini əpurlər*) Səni biz çoxdan qəzlujuruq.

**Şamdan**— Bir az qec oldy: çunqu kənpnaz Caf-çavadze Şirvana qəlib bizə duşmuşdu...

**Jysif**— (*Konaxlarla qəstərir*) By joldaşlarımıla da aşına olsan (*Şamdanla qəstərir*) by hənüz konaxdər qı, mən qəzlujurdum.

**Hamışlı**— (Dyryb al verirlər) Cox əcəb. Cox qəzəllə! (*Hər qəs əz jerində ajlaşır*).

**Syltan**— Bəli, çox jaxşır oldy qı, bizim şəhərə vyjyrdynyz. (*Şamdana tərəf*): İnşaallah by şəhərin bir neçə gərivbə şejlərini qərib qəlməqinizi dən naraz b kalmazsınbz.

**Şamdan**— Həkikət, şəhərin varəsində çox oxy-jub və çox eşitmışəm, amma oxymax və eşitməq ilə insan rahatlanmaz; qə-rəqdir qəz ilə hər şeji qərib hiss etməq. Byna qəredir qı, neçə illər idim, vyraja qəlməq arzıbsında idim və axyl-da iş belə oldy qı, sizin və mənim rəfi-kim Jysif (*əlilə qəstərir*) joldaşlıx şərtini jerinə qətitirib, vyraja kyllyx tərəb və əz kyllygymu vugahxb vyraja qəldim, və Jysifin məqtyıblarında həmişə siz cənablarınp xahişini qı, mən vyraja qəlim, oxyjyrdym; xulasə xyda əmur ver-sə, sizə kyllyk etməqə vəndə borcliyam.

**Hamışlı**— Biz həmişə sizin kyllygynzdə ha-zır varıb.

**Myrad**— Hər çənd sizi qərməmişdiqsə də, amma Jysif sizdən o kədər danışsbıd qı, həkikət yzaxdan-yzaga məhəvvət bag-lamışdəx.

**Rəsyl**— Həkikət elədir.

**Şamdan**— (*Baş əjir*) Çox məmnyynam.

**Jysif**— Bagışlıyıjn: siz səhbətə məşgyl olyn, mən də bir neçə şej lazımdıb, hazırlıdim (*dejib dəşarb çəxbr*).

**Syltan**— Siz əz işinizdə olyn, bizdə də o kə-dər kuvvə olar qı, konadımyız kojmalarx gəməqin olsyn (*hamı qulurlar*).

**Şamdan**— (Baş ojir) Çox razıjam. Gəzətələrdə jazylan əxbara qərə mə'lym olyr qı, by şəhərin müsəlmanları alşverişdə çox tərəkki ediblər və ona qərə də dejirlər qyja byrada olan dəvlət zakafkazjanın heç jerində joxdyr.

**Myrad**— Bəli, elədir, fəkət nə xejri!

**Şamdan**— Necə qı?

**Syltan**— Myrad cəmijjəti-xejrijjəni nəzərdə detyub by səzu dejir.

**Rəsyl**— Aşqar deməli, pyllarъ çoxdyr; amma millətə xejirləri az.

**Şamdan**— Bəli, indi anladıb. Hənüz vujyrdygynyz sözləri mən neçə dəfələrlə „Tərcimə“ gəzətində oxymışam və mən də by varədə eż jerimizdə neçə dəfələrlə camaata demişəm və bir neçəsi də sözumu eşidib Şirvanda dərdəcə məqtəvələr açdırırmışam, (Jysif içəri daxıl olyv Kyly ilə stol hazır edirlər) və lazımdyr qı, siz də byrada by varədə bir iş qərəsiniz.

**Jysif**— (Əjləşir) Bəli insan ancak devlət ilə baxt kazana bilməz; xoşbaxt olmag üçün mədənijjət də lazımdır; o da qı, vizim müsəlmənə joxdyr.

**Myrad**— Şamdan vəj, ejv olmasın, bagışlıyın, bir şey syal edəcəqəm: evlisiniz, ja jox.

**Şamdan**— Xejr və heç fiqrimdə joxdyr ev-lənməq....

**Syltan**— Səvəb?

**Rəsyl**— Oğurun istijirsiniz emurunuz azadlıx ilə qəçsin.

**Şamdan**— Xejr, ondan savajъ, mən dogrysı, alsam, oxymış kbz alacagam; o da qı, hələ vizim müsəlmən arasında çox az tapılar; hər qah həkikət by səvəb olma-sejdı, mən indi çoxdan evlənmışdım, çünqu çox kzlər mənim səvəbimə vəbdaxt olyular,

**Myrad**— necə qı.

**Şamdan**— Dogrysyny dəməq, bilmirəm: məndə nə qərublər qı, (vəgənъ vyr) qərən qıbı mənə aşağı olyrlar, mən də almax istəməib, qərursən əzlərini biçarələr hə-laq edirlər,

**Həmşə**— Bəli, mumqundur.

**Jysif**— (Stol hazırl olyv, kahva ortalıga qalır) Zəhmət çəqib vujyrasıñız kəhvə için! (Hamş dyryv mizin strafında əjləşirlər).

**Myrad**— Bəli, oxymış ovrat çox jaxşdır, amma həkikət məhəbbətsiz də evlənməq bir şey dejil.

**Şamdan**— Bizlərdə iqi tərəfdən məhəbbət çətin tapılar; çünqu vizim adatdə ovrat qisığı qərunməq joxdyr (kahva içib kyrtarırlar).

**Jysif**— (*Iqinci dəfə kəhva təqlif edir*).  
 (Qəlir) Ah, ah! (*hamъ Jysifa dikkat ilə saxırlar*).

**Myrad**— By vərədə əzunu xoşvəxt hesab edə bilər.

**Şamdan**— Necə qi.

**Syltan**— (*Şamdan tərəfə*) Siz vyjyrdygynyz şərtlər hamısb Jysifdə vardır.

**Rəsyl**— Bəli, həmi oxymys, həmi məhəbbət.

**Şamdan**— Jysif! Həkikat necə qi, eşitmışam və indi də qi, rəfiklərin dejirlər, sənə insanın vaxxıllıgbı dytar.

**Myrad**— Xydavəndi aləm elə eləsin qi, by iş tezliq ilə başa qəlsin

**Hamъ**— İnşaallah. İnşaallah!

**Jysif**— Təşəqqur edirəm! (*Kəhva təqlif edir*)  
 Byjyrynyz!

**Hamъ**— Xejr, daha zəhmət çəqməjin (*Kyly istəqanlarы jbgysdərъrъrъ*).

**Syltan**— (*Joldaşlarыna tərəf*) Daha viz qədəq, Şamdan vəj də joldan qəlib, jorgyndyr bir az jatıb dincini alsın.

**Hamъ**— (*Myrad, Syltan, Rəsyl dyrys, el verib çəxmag istijirlər*).

**Şamdan**— Siz məndən arxağın olyn, mən çoxda jatmax sevmirəm, by qun dert qundur, mən jyxysyzam, çunqu qələn qundən bir az mukəddəm vizim şəhərə Tiflisdən qurcu kənəjazlarы qi, mənim ilə

əvvəldən döstliyigmız var, qəlmisəilər, olar ilə dərt qun-dərt qeca... eləmişiq...

**Hamъ**— Bəli, bəli, ~~erdən~~ salamatlıqdan- dır. (*Baş aji, dəşarъ çuxırlar*). Salamat kalın.

**Şamdan və Jysif**— Xoş qəldiniz.

**Jysif**— Əzizim, qet otaga, bir az dincini al!

**Şamdan**— Çox qəzəl (*dajis qədir*).

**Jysif**— (*Təq*) Həkikət çox xoşbaxlıxdır qi, urəqin istijən dosty konax saklyjıv, va- şardıgün hərməti ona elijəsən. Hər çənd məndə o kədər kuvvə joxdyr qi, Şam- dana lajykınca hərmət edim, amma ej- bi joxdyr Şamdan elə joldaş dejil qi, mə- nə çox da dikkət ditta əzu bilir qi; mən bir dərvish adamam....

M. F. AŞXANLIOV  
 6-cı Qəliş  
 (Kyly və Jysif) YILMIY KİYMƏTƏNƏTİB

**Kyly**— Aga! Pərzad karъ qəlib səni qərməq- istijir.

**Jysif**— De, qəlsin (*Kyly dəşarъ çuxıbr və Pərzad içəri daxyl olyr*).

7-ci Qəliş.

(Jysif və Pərzad)

**Pərzad**— Salamələjqum, Jysif vəj!

**Jysif**— Xeş qəlibəsən Pərzad nənə, əjləş! (*Styl qəstərir*).

**Pərzad** — Zəhmət çəqmə, mənim dədəm-vabam styl usta əjləşmijiblər, mən jer də otyracagam (*Jerdə əjləşir*).

**Jysif** — (*Qulə-qulə*). Hə... hə... jaxş, jaxş! Əjləş, qərəq, nə var nə jox, təzə xəvər-dən-zaddan.

**Pərzad** — Təzə xəvər-zad joxdyr. Ancax joldan qedirdim. Jadıma duşdu qı, səndən so-ryşym, qərum axı işi nə jerdə kojdyn.

**Jysif** — Necə iş.

**Pərzad** — Necə qı, necə iş? Toj dejirəm də..

**Jysif** — Toj hələ kalıbdır: kyzınlatası-anası by qun-sabaha kojyrlar, qərəq nə təhər olacaqdır.

**Pərzad** — Pəh-pəh-pəh. Əlma eşşəqim, elma! Jaz açıclar, jonca bitər. (*Əlini ojnadbır*) səndən qərurəm toj elijən olmyjacax.

**Jysif** — Necə olmyjacaxdır qı, qecə-qunduz tojyn fiqrni çəqirəm; amma nə edim qı, dejirlər hələ səvr et!

**Pərzad** — Olar hamısbə sezdu, belə bilirəm kyzı daha sənə verməq istəməjirlər, ondan ətru qı, kyzı çox devlətlilər istejir-lər.

**Jysif** — Olar boş işdir, by ara sezudur və ve-lə sezlərə inanma!

**Pərzad** — Ələnə sənə versejdilər, mən də bir parça çərəq jijəsi olardım; heç olmasa,

tojda bir az pyl jıgardım qərəsan han-sı ərəx adama verəcəqlər, xejri də əz-qələr qərəcəq... (*Fıqra qedir*). Mən bili-rəm a Jysif vəj, ona arxağın olybsan qı, kyz səni sevir; amma sənin əz canınp uşun inanma! kyzı da joldan çəxardar-lar.

**Jysif** — Qim çəxardacax.

**Pərzad** — Mənim qıbi qupa qırən karv az-dıbm? Vallah eləcadə-pitilər kaçırlarlar qı, kyzı jatdışdıb jejdə qecə vaktə qətirər-lər....

**Jysif** — (*Qulə-qulə*). Ha... ha... ha... hal... Nə edəq. Koj etsinlər. Sən qı, allaha Şuqur sagsan; sən də mənə tərəf cadə edərsən qı, mənim işim avand olsyn.

**Pərzad** — Ah. Qeçəl dərman bilsə, əz başına surtər: mən hər qəh dərman bilsejdim, əzumə elərdim qı, belə tez kocalmajam.

**Jysif** — Pərzad nənə. Kocalıbx məqər pis şej-dirmi?

**Pərzad** — Ah, allah qəssin belə şəji. Kocalıbx dan jaman şej joxdy, aj balam. Sezunu nə qəlin kylag asır, nə ogyl, nə nəvə; bir parça çərəq hərdən bir versələr, ver-rılər; verməsələr, qərəq agzı məhurlu otyrasan. Elə qı, bir az dejindin, dejirlər: „Koca qərəq, dinmə, səsini, qəs!“ Bylar hamısbə da ogyldan qeçər. Mənim oğ-

lymy qerursənmi: arvadına bir söz dejə bilməz, ancaq aşıybır dytanda agzına qələni mənə dejər. (*Bərqdən*) Belə oglyn vəşnə at torvası qecirim.

**Jysif** — Pərzad nənə! Oğruqur, oglyn ovratını çog istəjir.

**Pərzad** — Çox istijir dedin kojdyn, bir qun olmaz qi, əli boş qəlsin: bir qun tymanlıq alar, bir qun qəjnəqliq alıb, bir qun nə bilim vəşnə jaılıq alıb. Mən jaz� kalıram vaxa-vaxa, uç ildir birca don alıb, indi də qəlinim agzınpənəcənə deejir qi: „Anam, dony belə təz xarav ejətəq olmaz qi? Ərim jaz� dejilmi?“ (*Ağlıbır*). Nə bilim vallah, cavablaşınbır pərvərdiçar versin. Xoş sənin ananın haşına qi, allahın rəhmətinə qedibdir; qəlin uzu qermujubdur.

**Jysif** — Pərzad nənə, sən elə bilirsən, hamy ogyllar səninqi qıbı olyr.

**Pərzad** — Elə demə. Arvat alandan sonra sənə dejərəm. Sənin canınpən üçün Jysif bəj, arvat xajlagış elə şejtan olyrlar qi, qışını bir əpuş ilə aldadırlar.

**Jysif** — (*Tarəfə*) Əzu də şejtan oldy. (*Pərzada*) Aj Pərzad nənə, sən ezun sən allah, qəlin olanda kajnananla necə dolanıbsan.

**Pərzad** — Mənim işim əzəqə, ondan etru qi, mənim kajnananınpən agzı çox java idi.

Harda otyrardı, dejirdi qi: „Mənim qəlinim jox olsyn“ ondan etru qi, atası evinə çərəq-zad qəndərəndə həmişə ərimə dejirdim, o da onyn uzunu danlardı. Dogrydyr, elə vakt da olyb qi, iqicə qun ony ac kojmışam...

**Jysif** — (*Tarəfə*) Ha... ha... ha... Na təqərsən aşına, o da qələr kaşıqına. (*Dışkarıdan ovrat səsi qəlir, Pərzadı çagırıb*).

**Pərzadın qəlini** — Aj əmdosty...y...

**Pərzad** — (*Tez ajaga dyryr*) Oğerdun, hələ vojny kərgitməş qəlinimin səsidi, tymənliy çəqə-çəqə qəlib məni tarıb. (*qedir*), salamat kal, Jysif bəj.

**Jysif bəj** — (*Dalınca qədə-qədə*) Xoş qəldin,

Pərdə

---

## IQIMCI MƏCLIS

(Насъ Івагімъын еви: devlatlı Jevropa kajdasında,  
Хәдіса тәq.)

### 1-ci qəliş

**Хәдіса**— Pərvərdiçqara. Nə vaktə dəq mən kanlı jaşlar təqəsəqəm? (Uzunu jykər dytyr) Nə vakt mənim urəqimin jarasъ sagalacakdyr. Ja rəvv. Oğrəsən, məhəvvətdən kuvətli şej olarmış. Karanlık qəcələri ajdın qəstərən, insanı aj və yldız ilə danışdırın məhəvvət dejilmi. Ja rəvv. Mən vədbəxt bir şəxsin odyna ja-pıv, ravadırtım qı, axırdı myradımta çatmajıym.. (Birdən əli ilə vaşınъ dytyr və wərqdən) Yf. Nə jaman fiqir idi mənim vaşımta qəldi. (Qah qəzinir, qah dajanıv dyryr) Bəjəm, Məhəvvət ondan etrudur qı, illər ilə bəslədiqin qəzel fi-qırılər axırdı bir dəkikənin ərzində ryç ola. Xejr, ryzqarın mən o kədər bivafa bilmirəm... Əlbəttə hər qah məhəvvət ancak mənim tərəfimdən olsa idi, mum-qun olardıqı, bu iş başa qəlməjə; amma mənim jəkinimdir qı, Jysifin mənə mə-

həvvəti mənimqindən az dejil, bıçara Jysif mənim ucymdan nələr çəqibdür (*Fıqrə qedir*). Oğerum ja rəvv, nə vakt jártım ilə qəruşəcəqəm. (*Fıqrə qedir*) Jysif ilə qəruşməq i hərdəm jada salıv, ry-hym təzələnir... (*Fıqrə qedir*). Ah bu kədər səvr etməq olmaz. Jaxşıv bydyr, Nazlınpı çadırgıtm, qedib Jysifə desin qı, mən onyla qəruşməq istijirəm; o vakt açıv urəqimin dərdini ona dejərəm. Jysif insafa qəlib, işi təxirə salmaz. (*Oğ-rib Nazlınpı dışarıdan səsləjir*) Nazlı! aj nazlı! (*Nazlı daxyl olyr*).

### 2-ci qəliş

**Хәдіса**— (*Nazlınpı əlindən dytyb*) Nazlı! Mənim dərdim qundən-qunə artıv və əzun də bilirsən qı, səvəvi nədir. Səni əzumə vasıdan javık adam bilib, hamı qızılın olan fiqirlərimi sənə demişəm. Indi əzun bil. Byndan artıv daha dajana bilmirəm (*aglıyıv*).

**Nazlı**— Nə var, xanım Xədici? Nə olyvdy?. (*Xədici aglaıyıv, Nazlı javık qədib kol-lyndan dytyr*). De qərum, axı və olyvdy? Oğez jaşınpı nə üçün təqursən?

**Хәдіса**— Yf!... Sən allah, jaramış təzələmə! Tavım joxdyr, təzədən açıv sənə urəqimin dərdini dejim. Rəncak... (*İstijir da-*

nışşın, aglamax dytyw kojmyr) Ancak... səndən təvəkki edirəm qı, by qun neçə olsa, Jysifə dejəsən, mənim janımta qələsin: belə vakt heç əla duşməz, atam, anam, dağım qılıq qədiblər, ezləri də qec qələcəqlər. Jysifa dejərsən qı, səninlə qələsin. Elə qı, Jysif darvazadan içəri daxyl oldu. Darvazanın karşıyına baglarsan, ta qələn olsa xəvər etsin, onda Jysifi dal karşdan jola salarıx.

**Nazlı** — Xanım! Çok jaxşır; amma korkyram by iş axırdı açıla, sonra Jysit üçün də, sənin üçün də xarabçıyla ola.

**Xədicə** — Oğrunur qı, hələ yışaxsan. Məhəvvət mejvəsini dadməyibsan. Hər qəh dadsejdin, by səzu deməzdin. Sən elə bilirsən, bizim məhəvvətimizi heç qəs bilmir. Inandıgtım qı, by işdən hamı xəbərdardır.

**Nazlı** — Dogrydy, bir neçə adam bılır və Jysif ilə sən əvvəlinci dəfə qəruşmujursən. Iqi-uç dəfə olybdi, amma qənə jaxşırıq qı, bir neçə vakt hələ qızılın dytasınpı.

**Xədicə** — (*Tərəfə*) Pərvərdiqara. Məhəvvət hissijatı olmajan adam ilə nə müşquldur danışmax?! (*Oqedib Nazlının əlindən dytyr*) Nazlı! İnsan hər şeji punhan dyta bilməz. Alılahı istərsən, mənim dərdimə əlac et...

**Nazlı** — (*Tərəfə*) Oğləsən, atası anası ilə daşlışdəyə sehbəti açıb dejim... (*Fıqrə qədir*).

**Xədicə** — (*Əlindən dytyr*) Nijə fiqrə qətdin. Joxsa bir şej bilirsən? Hə, de, de qərum.

**Nazlı** — Dogrysı... Jysifin tərəfindən bir şej eşimtəmişəm, amma jaxşır olardı qı, by fiqirləri javaş-javaş başından çıxardasan; çünqu neçə qı, mən qərurəm, vünyü axıb ryc olacaqdır...

**Xədicə** — (*Təccusubla*) A... qəruqur, səndə xəvər çıxdır. Indi de, qərum nə var, joxsa and olsyn by məhəvvətimə, əzumu vurada həlaq edərəm. (*Şej qazır*)

**Nazlı** — (*Ony dytyr*) Saqıt ol, by saat hamışın sənə bir-bə-bir dejim: dunən axşam çaj vaktı, atan və anan bağçada otyugub sənin sezunu danışırıqlar.. Mən də agacın altında otyugub çaj hazırlı ejlijirdim. Səzlərindən qəruqur qı, səni Jysifə vermişəcəqlər.

**Xədicə** — (*Təccusubla*) Məni....? Jysifə...?

**Nazlı** — Bəli.

**Xədicə** — (*Tərəfə*) Pərvərdiqara. Nə acı səz lədir mən eşidirəm. (*Nazlı tərəfə*) Səvəbin iilmədinmi?

**Nazlı** — Səvəbi o idi qı, neçə qı, atan dejirdi, Jysif qasıvda...

**Xədicə** — Sən vünyü jəkin eşidib dejirsən?

**Nazlı** — Lap by kylaklarımnan. (*Kylaklarbyn qəstərir*).

**Xədicə** — Yf! Fələq!... (*Əjləşib uzunu əllərilə dytyr və bir az fiqirdən sonra*) Indi qi, belədir, qet by saat Jysifi çagır qəlsin. Heç olmasa axğırın dəfə onun uzunu qərum və dərdimi ona vəjan edim, ta bir az urəqimin ody sensun.

**Nazlı** — Byjyrysan, qedərəm (*Nazlı dəşarv çəxbr*).

**Xədicə** — (*Təq*) (*Uzunu xalka*) Pərvərdiqara! Dunjanın işinə vax, insanın hejvan dərəcəsində dytyrlar. Məni Jysifa verməq istəməirlər ondan etru qi, onun pyly joxdur... (*Fiqra qedir*) Yf!... (*Uraqını əli ilə dytyr*) Ruzqara vax... istijirlər məhəvvəti pyl ilə pyç edələr. Ojeruqur, ata və ana kəzə verəndə onun qələcəq xəşvaxtılışın pə devlətdə qərurlər. Daha vyny bilmirlər qi, məhəvvət etdiqi işləri heç devlət etməz... (*Səcənən əli ilə dytyb vərqdən*) Yf!... By vəlaləb başıma necə fiqirlər qəlir. (*Fiqra qedir*) Jox, jox!... Byndan sonra mən daha jaşamaram... And olsyn Jysifin canına hər qah by iş başa qəlməsə, əzumlu həlaq edəcəqəm... (*Fiqra qedir*) Xejr, ryzqarın mən o kədər bivafa bilmirəm qi, Jysif ilə məni ajrı sala, bir az səvg

edim..., indi jəkin qi, qələ (*səs qəlir*) Olaşrəq qi, qələn odyr (*vaxır Jysifi qərus vəşənbə aşaga salır*).

3-cü qəliş.

(*Jysif və Xədicə*)

**Jysif** — (*Təəccusibə*) Xədicə! (*Javık qedib kycaklıbjır*) Xədicə vəşənbə salıb cavab vermir) Xədicə!.. Nijə danıştırsan. Nə olyub sənə? Desən qərum... (*Xədicə cavab vermir*) Xədicə! Sən mənim canım, de qərum, nə uz veribdir, vəsdir, məni az incit! (*Xədicə aglibjır*) Bircə de qərum, nə üçün aglyjırsan?

**Xədicə** — Necə aglamajım qi, illər ilə vəslədiqim məhəvvəti ryzqar pyç etməq istijir... (*Aglbjır*).

**Jysif** — Necə?.. (*kycaklıbjır*) Necə? Bir də de qərum.

**Xədicə** — Jysif! Səni and verirəm bizim məhəvvətə, koj bir az sənin kycagında nəfəs alıbm: vəlqə by axığ qəruşumuz oldy.

**Jysif** — (*Birdən ajaga dyryr*) Xədicə! Sən nə sejlujursən. Fiqrin ezzundədirmi? Necə qi, axığ nəfəsdir? Hə, de qərum, joxsa and olsyn sənin by zulflərinə, ezdmu by saat həlaq edərəm! (*Əlini cisinə yzadır*)

**Xədicə**— (*Jysifi wərqdən dytyb*) Rj, bircə səvr et!

**Jysif**— (*Kycaklyjbr*) De qərum, by nə sezlər dir, sən dejirsən?

**Xədicə**— Bircə de qərum, məni nə vakt xoş baxt edəcəqsən?

**Jysif**— Nazlı Xədicə. Sənin xoşbaxt olmağın kağıbata və anana, olar da dejirlər qi, qyja sən hələ toja hazırlı dejilsən.

**Xədicə**— Bəli, hər qah atam-anama kaldısa, iqimiz də vədbaxt olmyşyx.

**Jysif**— Nə üçün?

**Xədicə**— Qəruqur, olar indi fiqirlərini dəjisi blər, məni sənə verməq istəmirlər; by xəvəri mən by qun eşidib, sənə bir adam qəndərdim qi, hamıs əhvalatı sənə dejim, ta vəşəmtəza bir çarə kylax.

**Jysif**— Rhx səvəbi nədir qi.

**Xədicə**— Səvəbi ody qi, qyja dəjlətin joxdyr və qyja məni devlatlı istijir.

**Jysif**— Xədicə! Bylar ara səzudur; belə səz-lərə inanma! (*Irəli qəlib, Xədicəni kycaxlyjbr uə Xədicə Jysifə gəməqin vaxır*).

**Xədicə**— Yf!. Jysif, qərəq qi sənin uzunə axıb vaxxışmdır (*uzunu dytyb aglajb*).

**Jysif**— (*Xədicəni kycaxlyjbr*) Xədicə! Sən ony jəkin bilqinən qi, sən mənim sən, mən sənin; və ondan savajı nişə bir fiqir etmirsən qi, hər qah sənin eozqəjə mejlin

olmasa, qimin hunəridir səni verə, zira qi, şəriətə muxalif işdir.

**Xədicə**— Hər qah şəriətlə iş qərsələr, mənim korxym joxdyr, amma... nə fajda qi... (*Aglobjbr*)

**Jysif**— (*Tarafə*) Byny Xədicə dogry dejir, Pərvərdiqara. Ojer pyl insanın qəzələrini necə dytyr qi, şəriət də ynydylyr. Və o məhəbbəti qi, qələcəqdə iqi novcavan onylı xoşbaxt olacaxlar, nahax jerə pyç edirlər... (*Fiqra qədir və wərqdən*) Yf!. Yf!..

**Xədicə**— (*Qədiət Jysifin əlindən dytyr*).. Jysif! Biz byrada çox kala bilməriq, çünqü indi anam qələr. Añcax bir səz xəbər ala-cagam.

**Jysif**— De qərum.

**Xədicə**— Səni and verirəm mənim sənə olan məhəbbətimə, dogrysyny də qərum, hər qah ryzqar belə bivafa oldy qi, bizi bir birimiz ilə ajyrdı, onda tədbirin nədur?

**Jysif**— Yf!, Sənin sezlərin mənim uraqımı daglıyjr; and olsyn (*ajaga dyrvə wərqdən*) bizim məhəbbətə. And olsyn by jolda təqulən qəz jaşlaqta. And olsyn by zulflərə (*ali ilə qəstarır*) qi, məni qəmənd edibdir. Hər qah məksydyma çatmasam, əzumu bir dəkikədə həlaq edə-rəm.

**Xədicə**— (*Əlini uraqına dytvə*) Daha bir az saqıt oldym (*Tərəfə*) mən byndan elə by sezləri qəzlujurdum (*Jysifə*) daha mənim üçün by sezlər qifajət edər (*dbşarban səs qəlir*).

**Jysif**— (*Tələsmiş*) Mən daha qədim, qəlib vizi byrada qərərlər, jaxş olmaz.

**Xədicə**— Ojədə bilərsən...

**Jysif**— (*Xədicənin əlini əpur*). Salamat kal. (*Dbşarby çəxbr*).

**Xədicə**— Xoş qəldin (*Xədicə təq*). Məhəvvət həkikət jaxş şejdir. Mən Jysif ilə asandılgı ilə ajryldım; çunqu istəmədim onuy ryhyuna zəhmət verim. Hər çənd o qədəndə aglamag istədim; amma xejr, mən aglasejdım, Jysifin urəqi xarab olardı; mən daha ona tab qətirə bilməzdim. Eյvi joxdyr səvr edərəm: aşqar aglamışlıq, punhan aglaram. (*Əjləşib uzunu dytyr*. (*Anası içəri daxyl olyr, və Xədicəni by halda qərus onyn janına qedir*).

4-cu qəliş

(Xədicə və Niçar)

**Niçar**— Xədicə, aj balam, nə üçün, belə otyrysən? Jatırsan?

**Xədicə**— *Birdən kalxıb*) Jox, jatməram... bir az jorylmışam, dincimi alıram.

**Niçar**— (*Tərəfə*) Ojəsən qənə nə olyv. Uzundən gəm dərjasına batmış qərunur... (*Xədicəjə*) Aj balam. Ojənə allaha şurur, nə olyv sənə, belə pozlybsan?

**Xədicə**— Heç...

**Niçar**— (*Javık qedis*) Aхъ, de qərum, nə olyv sənə. Hər qah azarlısan, adam qəndərim həqim qəlsin.

**Xədicə**— (*Başy aşağı*) Mənim həqimim sizsiniz...

**Niçar**— Ja'ni qim?

**Xədicə**— Sənilə atam...

**Niçar**— Mən sənin sezlərdən əsla baş aça bilmirəm (*javık qedis əlindən dytyp*) Aj balam, bircə dərdini desən qərum. (*Tərəfə*) kajdadır, qərmuşuq, kəzən nə dərdi olsa anasına dejər, amma by evi jəxyləşşen kəzə heç qərmədim qi, bir otyra mənimlə sehvət edə... Eh əzun bil sabah—bir qun ərə qədərsən, sənin də canın kyrtarar, mənim də.

**Xədicə**— (*Tərəfə*) Yf...

**Niçar**— Heç ah-vaj eləmə: az kalıbdır, iş duzəlibdir, bir aj çəqməz qi, tojyn olar... (*Hacı İbrahim içəri doxyl olyr*).

5-ci qəliş.

(Нась Ибраһим, Ниҗар, Хәдісә).

**Нась Ибраһим**— (Хәдісәні гәмәрин өркүс) Оң-  
на нә var, ana-balı otyryv qimin gejve-  
tini edirsiniz (Хәдіса ajaga dyryr).

**Ниҗар**— Heç qəsin, eż dərdimiz məqər az-  
därmə?

**Нась Ибраһим**— Nə olyv, allaha şuqur. Bir  
kızып var, ony da by jaňkda əgə verə-  
sən, qedər.

**Ниҗар**— Dogrydan iş nə təhər oldy? (Хәдіса  
dışarbı çýxýr).

**Нась Ибраһим**— Qişijə sez verdim. Indi qə-  
rəq hazırlaşax.

**Ниҗар**— Jaxş, de qərum, jerinə jetibsanmı,  
qərəq nesə adamdýr: atası qimdir, ana-  
sı qimdir?

**Нась Ибраһим**— Arvat, sən allah, koj qərəq,  
qənə arvatlıgynda salma. Nejinə lazımy-  
dýr, qimin oglodyr, qimdir və yly vava-  
sınyn adı nədir. Pyly qi, var, hamıysa-  
dan jaxşbdy.

**Ниҗар**— Məqər pyly çoxdyrmy?

**Нась Ибраһим**— Aj sag olmyş. Pylynatı sez  
var. Maňnamı sez bar, mulqunəmi sez  
var: hamıysa bol. Je, iç, jat. Byndan jax-  
şı daha nə istijirsən. Şirvan mahalında

iqi qışı varsa, biri bydyr. Axb devləti ko-  
juv Jysifə mən niјə verirəm. Dogrydyr,  
oxyujv, əli kələmlidir, amma aldbəg al-  
təpş manat məvacibdir; onynla qulfəti-  
ni nəcə dolandırırsın. Sən indi adam  
qəndər kyzıп dajıysına, qəlsin tojyn tə-  
dariqini qərəq (Niҗar çýxýr).

**Нась Ибраһим**— Jox, by iş çex jaxş oldy.  
Dogrysyny deməq, Jysif də pis oglan de-  
jil, amma nə fajda qı, az məvacib alıg.  
Mənim bir kyzımdan savaj heç qasım  
joxdyr və kyzımtı da versəm, jeznəm  
mənim ilə qərəq olsyn. Jeznəm də qa-  
sıbı olsa, mənim devlətimi iqi ilin ərzində  
jejiv qedəcəq, amma hər qah devlətləi  
olsa, by devlət kyrtaran dejil... (Niҗar  
daxyl olyr).

6-cı qəliş.

(Niҗar, Нась Ибраһим)

**Ниҗар**— Adam qəndərdim, indi aj qışı, bir iş  
var qi, kyz by işə razı olmaja, ondan  
ətru qi, konşy arvatlaşının sezunə qera  
kyzıп qonly Jysifadır.

**Нась Ибраһим**— Arvat, ejibdir, belə sözləri da-  
nışma, nesə qi, kyzıп qonly Jysifadur.  
Sən kyz anasısan, sən qərəq ona nəsi-  
hat edəsan və hər qah razı olmasa, de

qi, biz onyn qələcəqi üçün çalıştırıb və istəjiriq qi, qələcəqdə o bir parça çərəq jijəsi olsyn. Zamanamız pyl zamanasın-dır, ondan da savajı qışının əslı vəjdır.

**Niçar** — Əzun bil, amma bu iş çətin olacaqdır.

**Hacı İbrahim** — Heç bir çətinliqi joxdyr; sən arvadsan, mən bilən işləri sən bilməzsən. Koj dajısbı qəlsin, o başa duşər (*Nijaz bəj içəri daxıl olyr*).

### 7-ci qəliş.

(Hacı İbrahim və Nijaz bəj)

**Nijaz bəj** — Salaməlejqum.

**Hacı İbrahim** — Əhələjquməssəlam. Ojəl qərəq, Nijaz bəj, ejləş! (*Jer qəstərir, Nijaz bəj qəlib ejləşir*).

**Nijaz bəj** — Xejir ola, hacı əmi!

**Hacı İbrahim** — İnşaallah qi, xejirdir. Xədicənin işindən etru zəhmət vermişəm.

**Nijaz bəj** — Mən təəccüb edirəm sizin işinizə, nə üçün bu vakta kədər belə işi kojyrsynyz kala. Jysif, necə qi, mən eşitmışəm, işə tyl verməqinizdən narazıbdır.

**Hacı İbrahim** — A qışı, Jysif nədir zad nədir. Kəzə əzqə adama verirəm.

**Nijaz bəj** — Nə dejirsınız, mən sizin sezlərinizi başa duşa bilmirəm.

**Hacı İbrahim** — Nə başa duşməqi var. Kəzə daha Jysifa vermirəm, əzqə adama verirəm.

**Nijaz bəj** — (*Təəcüblə*) Qimə?

**Hacı İbrahim** — Çox jaxş adamlıbr. Şirvan vəjlərindəndir, çox jaxş mulqu-maşlı var. Əzunun deməqinə qərə qefi çok qəqdür.

**Nijaz bəj** — Hacı əmil! Belə şey ejləmə: ejiv şəmdir. Xalkı ustunuza quldurməjin və qərun bir oxuyub, tərvijəsi vardıgtı?

**Hacı İbrahim** — Aj sag olmuş, mənim nəjirinə lazımdır; bilim oxuyub ja jox; pyly qi, var, hər şejdən jaxşdır...

**Nijaz bəj** — Elə deməjin. Nə kədər pyly çox olmuş olsa da, qənə Jysif ondan məsləhətdir; cunqu zamanamız belə zamanadır qi, hədiqi mədənijətli və mə'rifətli killyg adamlar, bizim muftə jejən vəj-lərdən, əfzəldirlər; zira qi, yuların əlində kələm var və o kələm ilə həmişə bir parça çərəqləri var. Amma vaxırsan bizim devlətlilərə, əz nəfslərinini pyla satıb, curvə-cur jöllərtə pyl kazanıqlar və ələndən sonra olarınpərvənəsiz olan yaşaklar kalan devlətin kədrini bilmirlər; cunqu asanlıgilə əllərinə duşub, bir az mud-dətdə atadan kalan devlətin axılgına çəxylər... Ondan masəva, bu, oxuyub tə-

vijs alanlarım nəzərləri qulfətə ajyv, avamların qı ajyv; məsələn: mə'rifətli qısi heç vakt orət ustunə orət almaz; orət əz zindəqanlılığından əzunə javık joldaş bilib, ony kojmaz pis qunlər çəqsin; amma, mə'rifətsiz qışdan hər şej qəzələməq olar: 1qundə bir, orəti dejər, elə qı, bir az pyly artıq oldy, bir əzəqəsini də alar, axırda qərərsən qı, viçarənin osagy viran oldy. Belə ittifaklar azdäytə?

**Nasır İbrahim** — Nijaz bəj! Nijə elə şejlər danıştırılpız? Iqi orət almax şəriətdə də var qı, və hər qah o mənim kəzəmən ustunə orət alsa, bir saat kojmaram kyzımlı ony evində kala.

**Hijaz bəj** — Mən təəssüb edirəm qı, siz şəriəti jaxşırı biləbilə nə üçün şəriətə vəhətan dejirsiniz.

**Nasır İbrahim** — Necə?

**Nijaz bəj** — Ondan ətru qı, şəriətimiz byujumyr qı, iqi ja uçoratal. Şəriətdə dejilir qı, jaxşırı olar qı, orətin ola-ola iqincisini almışasan. Amma elə qı, alırsan, qərəqdir by şərt-şyryt qəzlujəsan; ona qərəsizin canınpız üçün hər qah şəriətə qərə iqi orət alsak, əsla duz dejil; zira qı, o şərt-şyryt qı, kanynda var, ony heç qəs lajıckınca jerinə jetirə bilməz.

**Nasır İbrahim** — Xulasə, iş olyv-qədibdur. Kyzı vermİŞəm; siz də qədiniz, kəza xejirdə veriniz!

**Nijaz bəj** — Mən xejirdə verməqə həmişə hazırlam; (*hırsılı*) amma işlərinizə karxışmamacagam

**Nasır İbrahim** — Nijaz bəj! Belə səz nə üçün danıştırılpız; qəruqurjəkin oglanı qərmujubsunuz, hər qah qərsəniz, bilərsiniz qı, mən səhv etməmişəm.

**Nijaz bəj** — (*Ajaga dyryr qetməqə*) Bəli, daha mən qedim.

**Nasır İbrahim** — Xejir, qətmijin: mən oglanı by qun çaja çadırgımsam; çünqu sabah qədir qı, tədariq edə; iqi həftədən sonra toждy. Əjləşin, indi oglanı siz də qərib, aşna olarsınız (*dışarıdan səs qəlir*).

**Nasır İbrahim** — Qərəq qı, qələn odyr (*dyryv karpıja qədir*) A... salamalejqum, əlejqsəssəlam: Byjyryn qərəq (*Şamdan içəri dağlı olyr*).

8-ci qəliş.

**Şamdan** — (*Nijaz bəj tarəfə qədib əl verir*). Salam əlejqum. (*Şamdan əzji Nijaz aəj qərib tanrıbır və danıştayıb hejran kələr*).

**Nasır İbrahim** — Əjləşiniz. Allah kojsa, nə vəkt təşrif araqışırılpız?

**Şamdan** — İnşaallah bir-iqi qundən sonra.

**Nasır İbrahımlı** — Bəs eşitdim qi, sabah vujuracaxsınɒz.

**Şamdan** — Bəli, fiqrim var idi sabah qədəm. Ancax gubernator ilə bir az işim olma-ga qərə kaldım.

**Nasır İbrahımlı** — Gyubernator ilə aranız var mı?

**Şamdan** — Necə qi. Dünən məni çaja çadırya-saat on birə dəq otyryv səhəbat etmişiq (*Nasır İbrahımlı Nijaz vəjə vahxə logalanıň*) Çoxsy ondan etru qətmirəm qi, gubernatoryn by qunlarda konaklışdıy olacaqdır; məndən təvəkkki etdi qi, mən də orada olam (*Nasır İbrahımlı Nijaz vəjə vahxə va Nijaz vəjə vasılyb vujyjyr*). X

**Nasır İbrahımlı** — İnşaallah qələndən sonra mənim də bir işim var, gubernatordan qəçər, ony da duzəldərsiniz.

**Şamdan** — Çox əcəv. By vakta dəq bir iş olmur yubdyr qi, mənim təvəkkimi jerinə jətirmijə; mənim byrada çox dostlarım var. Sydyn predsedateli, prokyor və gejriləri. Byların vasitələrilə neçə adamlar kylliga kojmyşam (*Cə'fər çaj qetirir*).

**Nasır İbrahımlı** — Byjyryн, çaj için! (*Mizə javыk otyryv çaj içirlər*).

**Şamdan bəj** — Bir aj byndan mukəddəm mənim tanışlarımdan biri padsyda duşmuşdu; kohym-əkrabaları bilirdilər, mənim

divan adamlarılə dostlygym var, hamısı qəlib ajagyma duşdular qi, ony kyrtagyl. Həkikət əzumun də çox jazdybm qəldi. Bir balaca qadız jazъb, o saat onyn işini təmizə çəxartdым. Xulasə, sizin devletinizdən səzum çox etqundur; byrada vəlqə təpəjasıny Jysif adlı bir oglan var.. m... m... (*javaşdan*), onyn üstündə çox zəhmət çəqib müəllimliqdən əzqə jərə təjin etdirdim

**Nasır İbrahımlı** — Maşaallah sizə (*faxr edir*). Belə işlərdə hunər lazımdır (*istəqanlarla aparıv çaj qetirir*).

**Şamdan** — Belə adamlar ilə aşna olmadıma səbəb qərursunuz qi, xalk da mənə hərmət edir. Məsələn indi şəhərə qədəndə kabadıma heç olmasa, 50-jə dəq adam qələcəqqdir.

**Nijaz bəj** — Belə...m... By mərtəvəjə çatmak üçün vəjüq hujər lazımdır.

**Nasır İbrahımlı** — Əlvəttə, əlvəttə.

**Nijaz bəj** — (*Tərəfə*) Amma jaxş qər vujrug.

**Şamdan** — (*Ajaga dyryr*) Məni daha vadılaşjasınyz; çünqu vaktüm joxdyr, sizinlə səhəbat edim.

**Nasır İbrahımlı** — Bəs nijə belə tez. Əjləşejdiniz, biziñlə varabər çərəq jejə idiq.

**Şamdan** — Çox məmənүn və məsryram, ancax kəljalz Sakarılı qi, gubernatoryn jeynsi

dur, by qun firənq konsyly iləqi, kədim dos-tymdyr, bagda rəst qəlib, çox-çox təvəkkki etdilər qi, by qun olara qedəm.

**Nasъ Ibrahimъ**— Bəli, hər qah sez veribsiniz, vacibdir.

**Şamdan**— (*Hazırlaşır*) Dogrysy, by aşna-dostlar adamъ kojmyrlar qi, rahat olsyn. Çox vəjuqlərin hələ qezlərinə qəruqmurəm (*əl verir*). Xyda hafız (*qedir və onyn da-lınca hasъ Ibrahimъ. Birdən qyia jadına karıda bir şej duşus, qəri kajıbdır*).

**Şamdan**— Ola qi, poçtxana by jaňvkdadır.

**Nasъ Ibrahimъ**— Bəli, bəli (*əzu qedis kələm və qagъz qatırır. Şamdan jazъr və danışır*)

**Şamdan**— Elə indi jadıma duşdu, qərəq bir tel vyram Peterbyrga graf Zanbyrski mə-ni daha qəzləməsin. (*Tel jazъs qedir*) Salamat kalıb! (*Nasъ Ibrahimъ da onyn da-lınca*).

**Nijaz bəj**— (*Təq, ajaga dyryr*) Bizim kəzla-tın evlərini elə belə şejlər jıhxır, a qışı gəriyə vihəja adamdır. Məni ytandıtyı-qı, mənim jaňımda əzunu by kədər tə-rif edir. Daha mən nə danışım... (*Fıqra qedir*) Hejf, hejf qi, elə kəzə belə ada-ma verirlər.., Oğrəsən allah o adama xıjanət edir qi, evində jejir, içir və əzu də bir adam olybdyr; dogrydyr, ata istər qi, kəzənp jaxşır jərə versin, ta-inqi axıg-

da bir parça çərəq sahəvvə olsyn; amma bylardan baş məhəvvətdir, zira qi, bir orətilə qışının bir-birinə məhəvvəti oldy, olar heç vakt qorlyk çəqməzlər, olar bir-birinə xoş qəlməqdən ətru hər iqisi çalışacaklar qi, zindəqanlıklarla xoş qeçsin, ta birbirindən narazb olmasınlar; o mə-həvvət qi, Xədicə və Jysifdə var, nəcə mən bilirəm, bir xoşvəxtliqidir... (*Fıqra qedir*) Bəlgə kbz da istəmir. Jaxşır olar qi, əzunu mən vüraja çadırıv, bir neçə sy-al verəm. (*Oğlıdır karıdan səs edir*) Naz-ıb, aj Nazlı! Xədicəni vüra çadır! (*daxylə ajlaşır və fiqra qedir*) (*Xədicə içəri Qəlib olyr*).

#### 9-cu qəliş

(Xədicə və Nijaz bəj)

**Xədicə**— Salaməlejqum dajı!

**Nijaz bəj**— Əlejquməssəlam. (*Uzuna dikkətlə vaxır*) Ni-jə saralıbsan? Azarlısanım?

**Xədicə**— (*Başъ aşağı*) Bəli, bir az vasıtm agıbgıjır.

**Nijaz bəj**— Aj balam, mən sənin dajınam. Təvəkkki edirəm, səndən bir şej xəvər ala-cagam, dogrysyny mənə dejəsən, heç məndən ytanma...

**Xədicə**— Nə vüjyracaxsınız, vüjyrın!

**Nijaz bəj**— Dogrysyny de qərum, sən Jysifə qətməq istijirsən, ja jox?

**Xədicə**— (*Ytanıv vaşınv aşağı salırva cavav verməq istəmir*).

**Nijaz bəj**— Sən mənim canım, utanma! de; çünqu iş bir təhər olybdyr qı, qərəq mən bilim...

**Xədicə**— (*Javaş-javaş otyryr və tarafə*) Ah, qərejdim pərvədiqara, mən nə vakta dəq səvr edəcəqəm.

**Nijaz bəj**— (*Oqedir Xədicənin janına*). Xədicə, sən mənim canım, de!

**Xədicə**— Mən artıx cavab verməq istəmirəm, ancaх ony bil qı, mənim Jysifə olan məhəv vətim məni, ja bizdən birimizi vədvaxt edə cəqdir, yf!.. (*Urəqi qedib yzanıv. Nijaz bəj tez tez vaşınv dytyr və tez adam çagırıv*).

**Nijaz bəj**— Xədicə! Əzunu toxtat... Ah Nazlı! (*Bərqədən*) Sy qətir! (*Nazlı tez qəlis karpıdan vahıv, tez qedir, sy qətirməqə*). Aşanı, xəpətənən çadır vurga.

(*Hacı İbrahim, Niçar, Nazlı tez qəlirlər. Həm həjran kalır*).

**Niçar**— (*Başınna vyryr*). Baj anan əlsun. Oğerdun hələ nə oldy?

Pərdə

## UÇUMCU MƏCLİS:

### 1-ci qəliş.

**Şamdan**— (*Ajag ustə*) Indi bildim qı, tən Şirvanı bir qəcənin içinde nə üçün atıv byraja qəldim: dejəsən, mənə elə dejirdilər : qət qəruqur xejrim var imiş. Joxsa, belə şej olmazdB qı, mən elədim: cibim bir kəpiq pylsyz qələsən belə şəhərə. Çox çatın işdir; vəli qəruqur səvəvi vərtməş; daha nəjimə lazımlı Jysif tapdıysə kyllıx... (*Figə*). Xulasə dunjanınp işini bilməq olmaz. Oğrunur mənim alnımda bylar həmtəy jazlıvətmiş. Heç jatanda da belə xoşvaxtılk fırqimə qəlməzdi. Daha vundan artıq nə istəməli. Həsc İbrahim mənə kəzənən verir. Amma gərívə kəzdər ha, jemə, içmə, onun camalına vax. Kəzən jaxşır cehizi, pyly, mulqu, ezu də nihajətdə agyllı-qamatallı kəzdər və həttə həsc İbrahim maxsysi mənə dedi qı, toj olandan sonra qəçiv onynla bir jerə olym. Çünqu təq bir kəzən olmagına qərə istəmir qı, qəzundən yzax versin. By

mənim üçün daha də jaxşır oldy qı.. Mənim nəjim var qı, mən ony saxlıjam, Ondan savajıb hasıb İbrahımlı heç kojmaz qı, əzu dyra-dyra mən xarc edim: devləti başından aşsbıdbr, əzqə jəjincə jeznəsi jejər. Ah, ah! (*Qulur*). Həkikət heç belə ittifak olmazdı qı, mənə uz veribdir; amma... (*Jovaş danışın karıja vaxır qı, eşidən olmasın*) Amma...qərəq (*Tərafə vaxır*) m....m.... mənim by hiləmi heç qəs bilməsin. Hasıb İbrahımlı bilsə qı, mən ona qop virmışam, kyzı da ver-  
məz və əlim də by kədər devlətdən ç-  
xar. Bylar hamısbı qəçər qedər... Ancax bir şej kavadıb dtyvbdyr. (*Tərafə vaxır*). Mən by vakta dəq Jysifin evində olyram; əzu də axşam evə qələcəqdir; onszı da olmaz qı, by xəvəri eşitməsin ona qərəb byradan qərəq yzag olam. Zira qı, kyzı əlindən almışam, by iş davasız olmyjacaxdır. Bybyn evində də əjləşib onynla dava etməq olmaz, ona qəra  
ra qərəqdir indi qəcib qədim bir ajyb  
jəgə... (*Fiqra qedir*) Jaxşır, bəs hara qəcum?... Ah qedərəm kəstinə, pəs...m.... pylazım olanda nə edim... (*Fiqra qedir*) Zərər joxdyr. Jazaram hasıb İbrahıma qı,

evdən pyl qələnə dəq mənə min manat qəndərsin. Onda həmi kəsdin pylyny verərəm, həm toj tədariqini qərərəm. Ony da jəkin bilirəm qı, hasıb İbrahımlı verəcəkdir; Çunqu əzunu elə kələmə verməmişəm qı, verməsin; bəlkə iqi min də verə... Ah, Ah!... (*qulur*). Amma dil də insanda jaxşır şej imiş. Cox adam dilin səvəbinə vədbaxt olyr, amma mən xoşbaxt olmyşam... Yf!.. (*Uraqını alıla dytyr*) Uraqım nə pis dəjundul!.. (*Fiqra qedir və başınbı alıla dytyr*.) Ah nə ahmax-ahmax fiqirlərdi, başıma qalır. Mənə qyja biri dejir qı, joldaşa xıjanat eləmə. Bynda nə xıjanatlıq var, hasıb İbrahımlı kyzınbı Jysifa verməq istəmir, mənə verir... By da jə'nı bir işdir?... Mal jijəsjilər... Mənə indi bir aj çərəq veribdir qı, mən by kədər devləti əlimdən çxardım? Vakt olar mən də ona jedirdərəm... Xejr, ha bylar boş fiqirlərdir. By dunjanınpıbələ qərəq olsyn: harda əlinə duşdu, ovla!.. (*Fiqra qedir*). Daha mən şejlərimi jıdbəb qədim. Həkikət istəmirəm qı, by işdən sonra Jysif ilə qəruşum. (*Şejlərini jıbgıdbrıbrı*), (*karıja qədis səs edir*). Kyly, Aj Kyly!.. (*Kyly daxylolyr*).

2-сү қәліш

(Kyly va Şamdan)

**Kyly**— Нә вүйжырсынъыз?

**Şamdan**— Jysif нә вакт қәләсәкдір?

**Kyly**— Оңғақ қи, saat jeddide.

**Şamdan**— By үзаг олды...Мән оны өзләје бilmijəcəqəm...qərəq qədim...

**Kyly**— (şejləri qərus təəccus edir). Ağa, ha-ra вүйжырсынъыз?

**Şamdan**— Mən...m...m... өзqə jera qeçurəm... m...m... Byrada dolana bilmirəm.

**Kyly**— Nijə, allaha şuqur. Jysif agam sizin baştaǵıńız چئىرماقە hazırdyr; мән дә sizin killygynyzdə varam.

**Şamdan**— Byra...m...m...Dogrysý mənim m... m... üçün lajıklı jer dejil. Ajrı otax dymışam, ondansavajy, byndan sonra mənim jańıma qəlib qedən olacaxdýr. Nə la-zımdýr өzqəjə zəhmət verim...Koçax, da-ha dyrma, fajton çagır şejləri kojum qe-dim.

**Kyly**— Ağa, dogrysý mən sizi kojmak istəmirəm, ondan etru Jysif agam elə fiqır edər қи, мән сизи incitmişəm, ona qərəsiz qedibziniz, mənim dərimə od vyrar.

**Şamdan**— Sən korkma, мән өзүм сабах қəlib onynla danşaram...Ańcax jywanma, qet fajtona (Kyly istər istəməz qedir).

**Şamdan**— (Şejləri hazır edə-edə) Axmag ogly, mənim fiqrimdən xəvəri joxdyr, dyryv belə "usyliddin" xəvər alıg. (Əlini cieina salır) Fajtona pylym joxdyr, nə etməli (Fiqra qedir). Zərər joxdyr...Kyly-dan 'alaram... (Kyly daxyl olyr).

3-су қәліш.

**Kyly**— Ağa, fajton hazırlıdýr.

**Şamdan**— Səndə...m...m...bir, ja iqi avbası pyl olarmış fajtonçya verim, mən də... m...m... juzluqdur, ony da hər saatda xırdalamax mumqun olmır,

**Kyly**— (Tez əlini cieina aparıb) Var-var, hər qah istijirsiniz, çox verim.

**Şamdan**— M...m... Jaxşy, varınsa, bir manat ver! (Kyly iqinci dəfə pyl چىخاردىب verir). Salamat kall! (Kyly şejləri qəturub qedir.

**Kyly tez kańıdbıb evi jygbışdırıb).**

**Kyly**— (Təq.) By işə, mən mat kalmışam... By vakta dəq vyrada jejəssən, içəsən, in-di nə oldy қи, vızım evi vəjənmədi. Jox, vyrada bir iş var, qeruqur agam ilə araları dəjibdir. Joxsa belə olmazdz. (Fiqra qedir.) Amma by da ola bilməz; çünqu mənim agam heç kələ səndıran adam dejil və vynyn başna pərvanə qıvi qecə-qunduz dolanırdı. Xulasə qırasən

nə var. Indi agam qələr, iş aşqar olar.  
(Səs qəlir). (*Jysif aсыхълъ içәри daxъл олыр*).

#### 4-cu qəliş.

**Jysif**— Kyly! Çaj hazırlırtm? (*fiqra qedir*).  
Şamdan hələ qalmıştırdırm?

**Kyly**— Qalmışdı, bir az vynandan kabax qetdi.

**Jysif**— Hara?

**Kyly**— Bilmirəm, şejlərini də qəturub qetdi.

**Jysif**— Necə şejlərini?

**Kyly**— Bəli, dedi qı, mən indi əzəqə jerdə kalaçagam...

**Jysif**— Əzəqə jerdə?...m...m... (*Fiqra qedir*).  
Jaxşır, indi anladıbm...m...

**Kyly**— Aga, sən allah, de qərum axı, nə olybdyr.

**Jysif**— Heç... qet... (*Fiqra qedir və sonra alıla mizin ustunə bərqdən vyryr*) Yf... Ryzqar!...

**Kyly**— (*Korxub, atılbır və papagıbəş vəşyndən jərrə duşur, papagıbəş qəturub Jysifə korxa korxa, vaxxa-vaxxa qedir*). Mən emrümədə bynyu belə hirsli qərməmişdim.

**Jysif**— Zamanaja vaxırsan? (*Fiqra qedir*).

By qun bazarda Myrad rast qəlibə dejir qı, çərəq verib bəslədiqin səxş sənə xijanət edir. Syal edirəm. Necə? Cavab verir qı, Xədicəni alır və atası da razıbdır. Mən əsla byna inanmadım; amma

vynyn byradan qəçməq i ona dəlalət edir, qərunur, Myrad mənə dejən sez dogrydgr (*Ajaga dyryb qəzinir*). Di qəl, vyn-dan sonra joldaşa inan! Pərvərdiqara. Əzun şahıdsan qı, əlimdən nə jaxşılık qəlib ona eləmişəm, Belə oldy qı, mənim çərəqimi je-je-jə mənə kiyj kaza... (*Fiqir*) Pərvərdiqara! (*Bərqdan*). Yf... Yf.. Hanıb insaf? Muruvvat?... (*Mizin janında otyryb vəşyńń alıla dytyr*) Mən daha by dunjada kalmaram. Ojər heç ravadırtm qı, illər ilə bəslədiqin qəzəl fiqirlər bir dəkikədə pyç ola. Dunja bivəfa imiş, hər işi onyn cevru-cəfa imiş... (*Bərqdan alı ilə mizin ustə vyryr*) Yf... Yf!... (*Dyryb qəzinir*) Yf!... Xədicə!... Xədicə!... (*Ağlıjıb Bərqdan*) And olsyn mənim məhəvvətimə. And olsyn by qəzlərimin jaşına qı, məhəvvət jolynda təqulur... (*Fiqra qedir*). Jox... Jox Bir az səbr etməq (*qedir mizin janında otyryb, vəşyńń əllərlə dytyr, Rəsyl daxyl olyr*).

#### 5-ci qəliş.

(Rəsyl və Jysif).

**Rəsyl**— Jysif! Salaməlejqum (*Jysif cavab vermır. Rəsyl qedis jaňıga*) Jysif sənə nə olybdyr? Cavab verməjir, qedis əlini çıjnına kojyr) (*Bərqdan*). Jysif!

**Jysif**— (Birdən ajylıb Rəsyla təəccusla vaxır  
Bəli!

**Rəsyl**— Nə üçün belə gəm dərjasına tıwtə-  
la olybssan? Nə olyb allaha şuqır?

**Jysif**— (Əlini mızə vyryr) Jox, qərəq elə ola  
(Rəsyl korxub, bir az yzaxlaşır).

**Rəsyl**— (Tərəfə) Jazıbın başına hava qəlib,  
nədir?.. Kardaş, Jysif!.. Sejla, qerum nə  
juz veribdir?

**Jysyf**— Hə...hə... nə olyb. Ryziqar bivəfa im-  
ış!... Yf!...

**Rəsyl**— (Tərəfə) Pərvərdiqaral! Biçarəjə qərə-  
sən, nə vədbaxtılıx uz veribdir qədim,  
Kylydan syal edim, bəlqə bir şej bilir.  
(Istijir qetsin, birdən Syltan və Myrad  
əərqdən danışa-danışa daxyl olyrlar, biri  
dejir: „Belə bi insaf iş olmaz qi, edib-  
dir“ (İqinci dejir): „Adətdən dəşkargə bir  
şejdir“ (Jysif uzunu dytyb otvryr).

(Syltan, Myrad daxyl olyrlar)

#### 6-съ զәлиш

(Syltan, Myrad, Rəsyl, Jysif).

**Syltan** } Salaməlejqum.  
**Myrad** }

**Rəsyl**— Səs salmaçıb qərəq.

**Mrrad** | Nə olybdyr qi?  
**Syltan** |

**Rəsyl**— Bir saatdyr qəlmışəm, mənə durust  
cvab vermir, ancax natamam qəlmələr  
dejib, hirsənir.

**Myrad**— (Syltana) Sənə dedim.

**Rəsyl**— Bircə dejiniz qərəq, nə olybdyr?

**Myrad**— Nə olaçaxdər. Insafsız oglyna bir aj  
çərəq verib əzizləjibdir; indi Xədicəni al-  
mak istəjir.

**Rəsyl**— Şamdan?

**Syltan**— Bəli, Şamdan...

**Rəsyl**— Tfyl!...

**Myrad**— Belə adamı bogazından asmalıdər.

**Rəsyl**— Bəs elə bilirsən o papax kojuv by vi-  
lajətdə qəzə biləcəkdir.

**Syltan** } (Hamı təəccusla Jysifa vaxbırlar) Jysif!  
**Myrad** } danış qərəq, nə var nə jox?

**Rəsyl** }  
**Jysif**— (Qızkaldbırıb syltara vaxır). Xoş qəlib-  
siniz... Əjləşin!

**Myrad**— Jysif, sən mənim canım, çox da  
fiqır eləmə. O xəvər qi, mən sənə dedim  
ara səzudur, bəlqə əslidə olmasın.

**Jysif**— Xejir, elədiqi, var çunqu hər qah og-  
ry olmasa idi, byradan qəcməzdidi.

**Hamışlı** — Qəçubdur?

**Jysif**— By qun mən qəlməmişdən qəçubdur.  
(Fiqırə qədir).

**Rəsyl**— Aj zalım oglu, necə tez başa duşub-  
dur!...

**Myrad** — Mən təəccub edirəm, həcə İvgahıma  
qi, belə adama kəzənp verir.

**Rəsyl** — Oğrunur qənə qəv vyryvdır. (Jysif  
əlləriň başınpa dytyb, fiqrə qedir)

**Myrad** — Indi olan olyb, kyrtarışbdər, mən tə-  
əccub edirdim qi, Jysif nə əcəv onyla  
dostlyk rəftar edirdi və hal on qi, qışi  
danışanda əzunu bildirirdi.

**Syltan** — Byny hak dejirsən. Mən əzum də o  
fiqirdə idim, amma Jysifin urəqi mən-  
dən sənar dejib, səz açmırdbəm.

**Jysif** — (*Başınpa kaldırıb*) Həzərat. Sizin can-  
ınpaç üçün by qunə dəq onyn hilələrini  
başa duşməmişdim, hətta bir neçə təqlif-  
ləri mənim aşqara zərərim isə də, qənə  
fiqir edirdim qi, by zalıbm ogly məni əzu-  
nə dost bilib, mənim ajağımdan çəqməz.  
Mən nə bilim qi, by viinasaf ogly mənə  
başdan kyjy kazıjıgatmış. (*Fiqrə qedir*).

**Rəsyl** — Indi, de qərəq, axıb, by işi belə koj-  
mak olmaz, fiqrin nədir?

**Myrad** } Dogrydan de qərəq, necə olacaخدər  
**Syltan** }  
            Dogrydan de qərəq, necə olacaخدər

**Jysif** — (*Bir az fiqidən sonra*) Mənim bir əz-  
qə fiqrim joxdyr (*Dyrys qəzinir*). Ancak  
ony bilirəm qi, by iş xejirliqlə kyrtar-  
şıjacaxdər. Arada bir kan olacaخدər  
(*Fiqrə qedir. Gejriləri bir-dırına təəcubla  
daxıbılar*).

**Myrad** — (*Ajaga dyryr*) Biinsaf oglyny voga-  
zından asasan.

**Syltan** — (*Ajaga dyryr*) Zalıbm oglyny bır qul-  
laçə kyrwan edəsan.

**Rəsyl** — (*Ajaga dyryr*) Heç elə səzlər danış-  
maýıp (*Gejriləri Rəsyla vaxırlar*) O səz-  
lər əvəsdir... Onyn byrada heç qəsi jox-  
dyr; heç qəsin də onyla əlakası olma-  
şınp mənim fiqrimcə biz hər qah onyla  
bilmərrə əlakəmizi qəssəq, əzu sonra  
duşunub joldaşına xıjanənt etməz və ony  
da eşitmişəm qi, o kəzə o ala bilməjəcəq-  
dir.

**Jysif** — Kəzə almamakdan mən də arxaýnam.

**Myrad** — A qışi, necə arxaýnsan qi, atası-  
anasz razı olyb, qəbinə də by jaňık vakt-  
da qəsiləcəkdir.

**Rəsyl** — İnanma.

**Jysif** — Mən ona qərə dejiřəm qi, o kəz ona  
qetməz, amma cunqu kəzə zorla verə-  
cəqlər, ona qərə... m... m... Kəz əzunu  
həlaq edəcəkdir; ancaх by iş məni təşvi-  
şə salıbdı... və ony da bilirəm qi, o  
kəzdan sonra mən qərəq by dunjada  
kalımyjam (*Tərafa*). Yf!... Allah nə jaman  
fiqirlərdir başıma qəlir... (*Başınpa əlila  
dytyr*).

**Namısz** — Sən heç darıxma, jaman adam əz  
cəzasına çatar. (By vakt dışarıdan kıl-

ukal səsi qəlir, bylar qedirlər karpaşa sarb,  
Riza bəj, Hejdər bəj, Nəcəf bəj içəri daxbı  
olyrlar).

### 7-ci qəliş

Əvvəlqılər və Riza bəj, Hejdər bəj, Nəcəf bəj).

Riza bəj — } A qışılər, by nə ahvalatdır,  
Hejdər bəj — } şəhərdə danışlırlar? (Jysif başınp  
Nəcəf bəj — } aşağı salıb fiqrə qedir).

Myrad — }  
Rəsyl — } Bir işdi, olybdyr.  
Sytan — }

Riza bəj — (Jysifin janınpa qedis) Jysif! Həm  
təy qunah sizdədir. Siz ony eż janınpı-  
za salıb, həmşəja tə'rif edib siniz və o  
da sənin xatırınpa qərə mənim (alılı qə-  
stırır) Hejdər vəjin, Nəcəf vəjin və gə-  
jri mutəşəxxis adamların əziz konadıb  
olybdyr; amma indi başınpıza olmayan  
işləri qətirir

Hejdər bəj — Təəccubdur. By nəçə ildə ony  
tanrıja bilmijibsınız.

Nəcəf bəj — (Tərəfə). Dogry dejiblər qi, „Ətə  
vaxma, dona vaxma, içindəqı cana vax.“

Jysif — Dogry vyjyryrsynyz qi, hamş qunah  
məndədir (Başınpa aşağı salıb).

Riza bəj — A qışı bilmirsiniz, şəhərdə nələr  
danışlırlar. Ytanmaz oglu əzunu belə kə-

ləmə veribdir qi, qyja Fətəli şahın nəvə-  
sidir.

**Hejdər** — O qun də dejirlər, bir jerdə otyryv,  
bızım gejbətimizi edirmiş, dejirmiş: qy-  
ja vuganın vəjləri acdır və jeməq içtmə-  
qi bacarmışlırlar.

**Hamş** — Ojər, sən allah!?,

**Riza bəj** — Byndan da pis xəvərlər eşitmışəm,  
ancax Jysifin xatırəsi üçün by vakta dəq  
danışmırğım.

(Rəsyl, Syltan, Myrad sir-sirilə ja-  
vaşdan səhəbat edirlər).

**Nəcəf bəj** — Təvəkki edirəm, byndan sonra  
onynda həç qəsin əlakəsi olmasın, ta ony  
bir hala qətirəq qi, ağlınpı nakisləqini və  
nacins olmayınpı ezu anlasın.

**Hamşıb** — Jaxşə sezdur.

**Riza bəj** — Sizin canınpı üçün indi qedib on-  
yun biçini elə jerdən byracagam qi, axirətə  
dəq jana-jana kalsın. Xuləsə çox danış-  
makdan bir şej olmaz, qedirsiniz qedəq.

**Hamşıb** — Bəli, vyjyrynyz (Jysifa) Salamat ka-  
lın! (Əvvəl Riza bəj, sonru gejriləri db-  
sarb cəxərlər).

**Jysif** — (Taq) Mənə nə desələr, hakdır. Mən  
nə edim, nə çara klybm. Mənim uraqımd-  
də bir qin-qudyrat joxdyr, ona qərə eż-  
qəni də eżum qibi bilirəm qərə-qərə  
eżumu cur-və-cur vəlalara qıriftar edirəm..

Ah, birçə Xədicə ilə qəruşub urəqimdə-qı dərdimi dejedim, bələdə bir az saqıt ola idim... (*Fiqra qedir*) Nə etməli? Hə? Nə təhər edim qı, onyla qəruşum? (*Fiqra qedir*) Cəhənnəmə, nə olar-olsyn, bir qagız jazъv qəndərərəm, nə olar-ol-syn. (*Otyryv istajır qagız jazsın*).

8-ci qəliş.

(Kyly və Jysif)

**Kyly**— (*Içəri daxyl olyr*) Aga, Pərzad karъ sizi qərməq istijir.

**Jysif**— (*Kələmi jerə atır*). Kojmazlar bir az rahat olak, de jatır. (*Fiqra qedir*, *Kyly cəxmag istijir, birdən Jysif, daňıncı qədiş*).

**Jysif**— Pərzad karъ arada qəzəndi, by jəkin sezsuz olmyjacaxdъr, koj çadırgъt, qərum nə dejir, a qədə Kyly; Çadırgъ qəlsin! (*Əzu otyryv qəzə qagız jazmag istijir və Pərzad daxyl olyr*).

9— cy qəliş.

(Jysif və Pərzad)

**Pərzad**— Salaməlejqum Jysif və!

**Jysif**— (*Pərzada dikkatilə vaxxb*) əlejqum salam, Pərzad nənə, ejləş qərgəp.

**Pərzad**— (*Əfləşir*) Daha nə ejləsim, iş kyrtatıb qədikdir.

**Jysif**— (*Təəccusla*) Nə var? Nə olyb?

**Pərzad**— Daha nə olacaq. Veriblər qədi...

**Jysif**— Qimi?

**Pərzad**— Xədicəni...

**Jysif**— (*Tərəfə*) Olyja qı, mən bilmirəm.

(*Başın vülyjyr*) Olenə koj soryşym, qərum... (*Pərzad tərəfə*) Pərzad nənə! By nə xəvərdi, sən mənə verirsən?

**Pərzad**— Atamыn ərvahılna and olsyn, oglymyn canъ üçün, belə qəlinim əlsun qı, veriblər qədikdir.

**Jysif**— Aħħ qımı veriblər?

**Pərzad**— Nə bilim vər, vəyb jogyna... Dejirlər belə Şirvanda əvvəlimci adamdər.

**Jysif**— Necə, ja'ni əvvəlimci?

**Pərzad**— Nə bilim, dejirlər Şirvanın jańıb onyndır, okədər kojyny, maş, mulqu, maş vardır qı, itinə də təq... Dejirlər belə vəjuqlər janında da sezu etqun, kыısъ qəsqindur. Həm dejir qi Xədicə kъzyl mədəninə duşubdyr... Həm bir belə karъ mənim kъzъma da açılaidi...

**Jysif**— (*Tərəfə*). (*Fiqra*) Devjatlı, demədim: „Olenə qəp vüryvdyr“ (*Pərzada tərəf*) Əqər devlətə qərədir, Xədicə devlətə al-danıb qetməz.

**Pərzad**— Jysif bəj! Kadan urəqimə belə şej demə, arvadın qəqu qəsilsin, arvat pyl-syz qışını sevməz, sən dogrydy, oхујув-san amma vallah arvad tajfaşıńń tən-tyrsan, mən jaxşır tənəyjəgam; mənim tərəsan, by qəlinlərin bojnyna ip elçüm, a bylar kərgəlsənlər.

**Jysif**— (*Tərafə*) Jazıbx elə qəlinindən dəm vyrıg (*Pərzada*) a Pərzad nənə. Qəlin-in səni qərunur çok incidir.

**Pərzad**— Bıj... onun qərum şatıńń kara vojuym. Elə qı, oglymyn beş-altı şah-hı pylı var, başına dolanıır. Elə qı, jox-dyr biçarənin jediqi çərəqi vurnyndan qətirir... Əbəs jerə, Jysif bəj, arvat sə-zunə inanma, başına çarə kıl qı, iş-isdən qeçibdir.

**Jysif**— Aħħ nə çarə kħiġm. Hər qah kħaż-żen mənə vermirler. Mən quc ilə almyjas-a-gam qıl? (*Tərafə*) Dilim dejir, urəqim jox.

**Pərzad**— Necə qı, nə çarə!... Pylyna kħaż-żen lanma, belə dya jazdăr, qitava vaxdăr.

**Jysif**— (*Tərafə*) Gəriwə avam - avam dən-şıg. (*Pərzada*) Sonra nə olsyn?

**Pərzad**— Heç, nə olacak, sadıjnən oglanıńń da urəqini baglat, kħaż-ni da.

**Jysif**— Pərzad nənə! Bylar hamıxv boş işdir (*Dygub qəzinir*) (*Tərafə*) Çıhxv qetməz evi jħixximx kħaż, indi də sadıbzalıbx ilə məşgyl olasçyx! (*Fiqra qedir, Kyly içəri daxyl olyr.*)

### 10-cu qəliş.

(Jysif bəj; Pərzad, Kyly)

**Pərzad**— Əbəs jerə fiqrə—zada qetmə, by iş çox az pyla başa qələr.

**Kyly**— Aga, Nijaz bəj siz qərməq istijir.

**Jysif**— (*Təəssibə*) Nijazbəj?!...

**Kyly**— Bəli!

**Jysif**— (*Tərafə*) Pərvərdiqara, qərəsən, nə ittifak uz verədir?!... (*Mizin ustunu təmiz edir, Kylyja təraf*) Rıqədə, oralarъ jəs-şdər, de vujyrsyn (*Kyly dəşarъ çıhxv*)

**Pərzad**— (*Dyryr.*) Mən də qədim, salamat kal, amma dediqimi elə, cavansan, jazıbx san (*qedir*).

**Jysif**— (*Qitaslarъ duzəldir*) Sag oll! (*Nijaz bəj daxyl olyr.*)

### 11-ci qəliş.

(Nijaz bəj və Jysif).

**Nijaz bəj**— Salamalejqum, Jysif bəj!

**Jysif**— Xoş qəlibsiniz, əjləşin!

(*Iqisi da ajlaşirlər*).

**Nijaz bəj**— Jysif vəj! (*Jysif xəcalatdən jerə bakır*) Mən çox təəccüb edirəm qı, bu vakta dəq siz əz dost—duşməninizin tənəttüyənə... Mən byrada sizinlə açıq dənışmagəm əvəsdir... Ymydvaram qı mən dediqimi başa duşəsiniz.

**Jysif**— (*Başb aşagb*) Bəli...

**Nijaz bəj**— Amma vadışlaşınpızz, mən sizə nəsihət edirəm.

**Jysif**— Nijaz bəj! sizi başdan əzumə vəjiq bilmişəm, ona qərə pə vuyjyrsynyz, mən sizin killygyynyzdan çıxmaram.

**Nijaz bəj**— Çox sag ol, əzizim! By iş sizin üçün qərəqdır dərs olsyn, adam hər bivəfa adamıç çəraq verib, əzunə rəfik etməz, jaxş qı mən işi bir az yzadıb kəzən ata—anasın inandırıtmışam qı, Şəmdan əsla lajık deñil qı, ona kəz verib-lər.

**Jysif**— (*Başnb kaldbəbb*) Necə qı?!...

**Nijaz bəj**— Şirvandan ony tənəjan adam qəlib və mən hatta qaqbz almışam: qərunur, çox nanəcib və vədəsil adamın birimiş... bınyı jəkin edəndən sonra fiqirlərinin dəjişib qənə əvvəlqi fiqir də oldylar...

**Jysif**— (*Qədib Nijaz bəjin əlinən opur və Nijaz bəj ona xejir—dya verir*)

*Jysif*  
**Nijaz bəj**— Əvvəldən axıra dəq mənə ata jerində olybsynyz və təvəkkki edirəm qı, məni vadışlajasınpızz; çunuq mənim vı işimdə çox zəhmət çəqibsiniz.

**Nijaz bəj**— (*Ajaga dyryrlar Nijaz bəj əlini Jysifin cijninə kojyb*). Xydavəndi - aləmdən istijirəm qı emrunuzu hər iqiniz xoşbaxtlıklə qeçirəsiniz və jamən adamın dostlygyndan allah sizi saxlasın. Daha mənim bir səzum joxdyr; ancak təvəkkili edirəm qı, hazırlaşıb, bir həftəjə dəq toj edəsiniz....

**Jysif**— (*Baş ejib*) Çok məmnynam.

**Nijaz bəj**— Daha mən qədim. (*Əl verir*) Salamat kal. (*Çəxbr*).

**Jysif**— (*Karşıya dəq dələncə qədir*). Xoş qəldiniz. (*qəla - qəla*) Nijaz bəjin mənim bojnzymda çox hakkı vardır. Yf., allah.. Nə xoş xəbərdi, mən eştidim. Neçə qundu qəzumun jaşb təqulməqdən kyrumüşdy. Başbım fiqirdən az kalırdı, çatlaşın... Neçə dəfə istəmişəm əzumu həlaq edəm... Çox şuqur, çox şuqur qı, xoşbaxtlıq qənə mənim uzumə quldu.... Zalıbm oglu, əzunu gəribə pis kələmə verdi. (*Fiqir edir*). Cəzasıbdı, koj çəqsin. Ymyd varam qı byndan da pis qunə duşə... (*Fiqra qədir*). (*Myrad tez içəri daxıl olyr*).

12-ci qırış.

(Myrad va Jysif.)

**Myrad**— Jysif! Myşdylygymy ver; iş duzəllikdir.

**Jysif**— (*Qulə—qulə*). Sən ver, mən səndən təz bilmisəm.

**Myrad**— Sən mənim canım!

**Jysif**— Sənin canın üçün.

**Myrad**— Hardan bildin?

**Jysif**— Indicə kəzən dajısbə qəlmişdi, o dedi

**Myrad**— Nijaz vəj?

**Jysif**— Bəli.

**Myrad**— Xəvər səndə var imiş. De qerum, nə sehbət etdi

**Jysif**— Sehbət çok oldy, sonra daňşarəx.. Xulasə, nə istəjirsən, iş kyrtarəvbər. Bir həftədən sonra toждy.

**Myrad**— (*Əlini əlinə vyryr*) Aj can. Amma o zaləm oglynyń aсыбына qərəq bir iş edəq qı, ytandıqından elə. (By vakt Riza vəj, Hejdər vəj, Nəcəf vəj, Rəsyl və Syltan daxyl olyrlar.)

13 - cu qəliş.

**Riza bəj**— Sizə demədim, Myrad indi orada olacak.

**Hamy**— Salamələjquм (Jysifa va Myrada əl verirlər.)

**Hejdər**— Jəkin myşdylyx almaga qəlibdir. (*Hamby qulurlar*).

**Myrad**— Elə ondan etru qəlmışdım, amma Jysif kavaxlaşdır,

**Hamy**— (Jysifa tarəf) Necə qı?

**Jysif**— (*Qulə—qulə*) Nijaz vəj byraja qəlmiş di, o dedi.

**Hamy**— Çox jaxşır.

**Jysif**— Əjləsiniz! (*Hərə bir styl ustə otyryr*).

**Riza bəj**— Bəli, indi toja hazırlaşmalıbdır.

**Hamy**— Əlvəttə, əlvəttə.

**Hejdər bəj**— Qleçən qecə Israfıl vəj ilə kəstində əjləşmişdiq balkonda kəlu-kal duşub, qədib qeruruq, aşnaməz Şəmdan kəstin jijəsilə dava edir. Sehbətlərinən vələ mə'lyim oldy qı, neçə qundur kəstində jejib içib; indi pyl istijirər dejir, joxdryr. Kəstin sahibiň da şələsini daňna verib kovladıb.

**Hamy**— Aj nə olyvdır!..

**Necəf bəj**— Hələ byndan da pis qızın qərəcəqdirdir.

**Hamy**— Koj qersun, əməlinin mejvəsidir.

**Rəsyl**— Dunən də bizi qəlibmiş, evdə olma-tyşam.

**Hamy**— Hə.. hə.. qənə javxlaşmag istijir... qeruqur başına dəjibdir...

**Rza bəj** — Hələ onyn pis qunu daldadır, koj bir tojy elijəq. Dogrydan, Jysif toj nə vaktidir?

**Jysif** — İnşaallah bir həftəjə dəq.

**Hamı** — İnşaallah

**Rza bəj** — (Myrada) Sən allah, Myrad toj üçün bir şejir jaz, oxyjax.

**Hejdər bəj** — Həkikət, Nəcəf vəjin tojında qı jazməşdən bir eləsini jaz qərəq.

**Myrad** — Hazır varğım. Bir jaxş hava ilə oxymag olar.

**Rəsyl** — Janındaisə, de qərəq, necə şəkdir.

**Hamıssı** — Dogrydan bir vax qərəq.

**Myrad** — (Əlini kojnuna salıb əsxardır): Bydy tapdım. (Hamı qedis onyn janına qagyza vaxırlar).

**Rza bəj** — Bir oxy qərəq, necə şejdir.

**Myrad** — Hamıssınp hələ kyrтarmamışam.

**Hejdər bəj** — Zərər joxdy, oxy qərəq, necə şejdir.

**Myrad** — (oxyjyr)

**Hamı** — Baraqalla. Indi kojyn hava ilə oxyjax.

(Myrad kabaxda otyryb, olar dalda;  
oxyjyrlar)

Qılcə ajdyn, juxum qəlməz jatmaga,  
Qızıl uzundən jağım kojmaz dadmaga haj  
dadmaga

Bulbul duşub ajrıq quldən çellərə,  
Necə dejim dərdimi mən ellərə, haj  
ellərə

İnsan qərəq aga olsyn dilinə  
Oğətirməsin heç vaxt pis sez dilinə

haj dilinə,  
Jaxş olmaz joldaşlıxda xıjanət,  
Dytar çərəq qəzələrini həmə vaxt haj  
həmə vaxt.

Pərdə

## DÖRDUMCU MƏCLIS.

(Насъ İbrahımtın vəgçəsə ortaşkda bir miz, mizin qənarında qursular. Bagça karanlıxday. Şamdan dəli halatında təq bagçada qəzinir. Şamdan qehnə paltarda, başı açıx korxa-korxa danışır).

**Şamdan**—(*Ətrafa vaxxa-vaxxa*). Jaxş vaxt tarxv qəlmışəm... Heç qəs məni byrada qərməz. Jysif, Xədicə ilə hər axşam vugada çaj içirlər. By agacın dalında qızləniv qələndə iqisini də byrada qərəq (*xəncər əlində*) xəncər ilə əldurum... Kojmaran Jysif mənim çərəqimi əlimdən alşın! (*Birdən diqsinir*) Baj! (*Ətrafa bakıbr*). Oğrəq qı, qələn var. (*Bir az fiqirdən sonra*). Jox, heç qəs joxdur! (*Oqedib vugçadan Jysif olan evə vaxxbı*). Ax namərd! Əlimdən devləti jaxş aldın, dədəmə od vyrdyn. Bañ, Xədicə çəxdbə... sənin vojuna kyrvan. Dərdindən qər mən nə hala duşmuşəm... Jox, Xədicə dejilmiş. (*Qəzinir Bir az fiqirdən sonra*) Pərvərdiqaral! (*Ətrafa vaxxbı*). Mən nə səvəvə vugaja qə-

mişəm?... (*Fıqrə qedir*) Hə... hə... (*Bərqdən*) qərəq əldurəm... Olar əldurəndən sonra əzumu da əldurram... Çunqu vupdan da pis qun qərməq istəmirəm... Byndan sonra kalıb nə edəcəqəm... Jetməq jox, içməq jox, dost jox, aşna jox... Hamy məndən kaçır... Səvəvi?..., (*Fıqrə (Bərqdən diqsinir)*) Vaj... qəldilər... (*Kaçır qızlənir. Ətrafa vaxxbı*) Jox qələn joxdur. (*Ustuna vaxxbı və əlila... Ətrafa vaxxbı*) A qışı, insafdar qı, belə xoşvaxtılığın elindən verəsən... Oğləsən, bu vugçaja od vuram, onda hamy təqulub qələcəqlər. Kartışığa salıb, hamısbılp əldurram. Yf... nə vədbəxt oldym... (*Tez-tez diqsinis dəli təkəmənə qəlir*) Hə... qəlir... (*Agacın dalında qızlənir*) Koj qəlsin... otyranda... mən dalından başılp qəsib, ataram (*javaş danışır, qyja qəzunə Jysif qərunur*) A... jaxş əlimə duşubən!... (*Qyja Jysif qəlib oturyr, Şamdan javasdan xəncəri kəldibbə vyrır*) A... indi kal jerində (*qəlib, vaxxbı, qyja olubdur*) Mən indi nə edim, Ha... (*Ozunu itirir*) Jox... (*Bərqdən kəşkəybr, əzunu tamam itirir*) Mən... mən... (*Xəncəri əz karnıya vyrub, agacın divinə jəxkəybr*) Vf... yf... (*olur*).

### Əvvəlinci qəliş.

(Kyly əlində çərəx bagçaja qəlib, mizin ustunu çaj iç-mədən etru hazır edir və gejiriləri bagçada elə qərəq qəzsinlər qı, qyja Şamdanı qərmurlar).

**Kyly** — (*Təq dənüşə-dənüşə mizin ustunu hazır edir*) Xədicə Xanım, qərunur, Jysif vəjî çox istijir. Lap ony yşax qıbı bəsləjir. Jaxşıca jatməsdəm, qəlib dyrkyzyr, dejir qı, qet samavarə bagçada hazır elə, indi Jysif aga qələcəqdir, çaj içsin, dejirəm, aj xanım, aħħ nijə evdə içmir? Dejir, ona bagçada xoş qəlir. Nə bilim, vallah: evdə Jysif aga jatanda hamyja dejir qı, dyrnagıbızzın usta qəzin qı, ony dyrkyz-mujasıbz, səhər də dyranda evdə nə qı, kyllykçalar var, qərəq onyn kabagında „slyş“ dyralar ta qı, o kyllyga qedə. Ar-  
dat da dejəndə belə olar. Mən, janıx-  
jirdim qı, mənim də arvadım var. Jax-  
şı oldy əldü. Olor-va-qor kəzə, səhər  
dyryb məni əpməqqənsə, iqı kapazda  
başıma vyryrdy, vyrha-vyr-ha! (*Qədib sa-  
mavarə qətirir*.) Olezumda kaldı, bir qun  
otyryb sakkalımta xıpta jaxam. Olerum,  
qor-va-qor olsyn, necə qı, oldy. O qun  
Jysif aga dejir qı. „Sənə arvat alaca-  
gam..“ Dejirəm qı, allahı sevirsən aga  
by fiqrə duşmə, ondan etru qı, əvvəl qə-

nə canlımt vardı, arvadın kapazına da-  
janırdəm, indi başıma arvat kapaz sal-  
sa, dişlərim karpıtmə qedər. Kocası ol-  
sa, qənə jaxşıdb, hər dejəndə dejməq  
olar, amma Nazlı qıbı olsa, ərinin sak-  
kalınp jolan qıbı, mənim qini də jolar,  
jox, istəmirəm... arvatsız da jola qedə-  
rəm... (*Birdən əlindən istəqan duşub sə-  
nır*) Vaj, qərəsən allah, mən arvadı pə-  
ejlijiřəm: əlim titrijir, başıma titrəjir, və  
ağadım - byrada, birisi qərda... Bylər  
jydgəsdiğim (*Istəqanın kırıqlarıńı jydgər  
Nazlı əlindən şəqərdən, bir də çajniq,  
içəri daxyl olyr už Kylyny qərusə acıxılı  
dejir*).

### 2-ci qəliş.

(Kyly və Nazlı).

**Nazlı** — Aj əli kyrumış, vunu pə üçün sən-  
dərdən?

**Kyly** — (*Acıxılı vaxır*) Əlin də kyrysyn, dilin  
də. Mən qı, səndərmədəm, əzu duşdu.

**Nazlı** — Jalansa, uzunu murdəşir jysyn.

**Kyly** — Murdəşir sənin əzizlərini jysyn.

**Nazlı** — (*Qəlib əlindən dəstmalı abır və istə-  
qanlar vəsliyjr silməqə, Kylyny italijir*)  
Olet, rədd ol, ver mənə, sən qet çəraq  
qətir, qər çəraqı də salıb dagıda vilər-  
sənmi? (*Kyly acıxılı vaxa-vaxa qədir*).

**Kyly** — Qəqun qəsilsin (*qedir*).

**Nazlı** — İmansız oglu ancak jatmax bilir. İş de dejəndə adamъ jağıtmaz. Indi mən Xədicə xanımın nə cavab verəcəqəm. (*Çaj-nığa sy açır*) Ah... by da bir işimiş. By qəsə vaxtında bagda otyryv çaj içməq nədir. Karanlıxda qəz-qəzu qərmur (*Kyly tələsmiş əlində çərəq qəlir*).

3-cu qəliş.

(Kyly və Nazlı)



**Kyly** — Tez ol, aga da, xanım da by saat qəlirlər (*Nazlı tələsiñ nəlvəqinin birini salıb sündürbər*).

**Nazlı** — Baj evin jəxyləşən. İmansız o kədər tələsdirir qı, nəlvəqini də sündürdəm.

**Kyly** — Canlı çəxşən, vərəq dy!

**Nazlı** — A səni qərum jağımyjasan, sən olmasejdin məndə sündürməzdəm, elə tələsdirirsən qı, adam bilmir, nejləsin.

**Kyly** — Çox danışma, tez ol, jıg, qərməslər. (*Tərəfə vaxır*) Ody qəlirlər. (*Nazlı tez hər şəji hazır edir, Xədicə içəri daxyl olyr, çəqiliş qanarda dyryr*).

**Xədicə** — Aj Kyly. Qəlet Jysif agana də qı, çaj hazırdır, qəlsin. (*Otyryr*).

**Nazlı** — Xanım, qədən salıb istəqanı da, nəlvəqini də sündürdə.

**Xədicə** — Nə edəq, qərunur, jazx kocalıv, qəzləri qərmur. (*Xədicə Jysif üçün çaj təqur. Nazlı qədir və o saat Jysif daxyl olyr*).

4-cu qəliş.

(Xədicə və Jysif)

**Jysif** — (*Qəliş əjləşir*) By qun gəzətdə oxuyub qərurəm qı, bir şəhərdə. məhəbbətdən bir ajnənə ərzində ijirmi adam əlubdur.

**Xədicə** — Arvat, ja qısı.

**Jysif** — 15 qısı, 5 arvat (*Çaj içir*).

**Xədicə** — (*Əzunə çaj təqur*) Həkikət məhəbbət edən şəji heç bir şej edə bilməz.

**Jysif** — Bynaların əlməqlərinə səbəb səbirsizliyidir.

**Xədicə** — Jysif, demə heç, vallah, insan bir halətdə olyr qı, heç tab qətirməqə səvg kalmır.

**Jysif** — Dogrydýr, amma səni inandırıram qı hər qah bizdə səbər olmasejdı. biz də vədbaxt olmyşdyx.

**Xədicə** — (*Qəliş Jysifin janında əjləşir və alını əlinə alır*). Sənin canlı üçün elə qı, iş aşqar oldy və bildim qı, biinsaf ogluna səz veriblər, neçə dəfə istəmişəm əzumu halaq edəm, qənə demişəm, koj qərəq axıltı necə olacaqdır.

**Jysif** — Mən də elə fiqirlər ilə əzumu saxlaşdırıbm.

**Xədicə** — Hər çənd by jolda çox qəz jaş təq-muşəm; amma qənə allah taala hamşınpı belə arzısına jetirsin, necə qı, bizi.

**Jysif** — Xədicə! Məhəvvət həkikət jaxş şejdir: danışmajanı danışdıran, çıraqını qəzəl edən, koxhədə uraqlı edən məhəvvətdir.

**Xədicə** — Agyllınpı da dəli...

**Jysif** — Bəli, o intiha dərəcəsidir (*Çaj içir və Kyly qəlir*).

### 5-ci qəliş.

(*Kyly*, *Xədicə* və *Jysif*).

**Kyly** — Aga, vallah by Nazlı mənə qəz verir, əşyk vermir, qəlib orada bir dava-kalmagal salıbdır qı, heç olmyan qıvi...

**Jysif** — Nə istijir.

**Xədicə** — (*Qulə qulə*) Qərunur: istiqan-nəlvəqini səndırmadıb usta.

**Jysif** — Kyly səndırgıvıb?

**Kyly** — Xəjr, xalımt. İstəqanı mən səndırmışam, nəlvəqini o ezu.

**Xədicə** — Ha... ha... (*qulur*) hamşınpı sənin ustunə atıbdır.

**Kyly** — Di, qər, sən allah! (*Nazlı içəri daxyl olyr*).

### 6-cı qəliş.

(*Nazlı* və gejiriləri).

**Nazlı** — Xalımt, Nijaz vəj qəlib dejir qı, əqər çaj varsa, qəlim içim.

**Xədicə** — Var, de qəlsin.

**Jysif** — Aj kbz by Kylyny nə üçün incidir-sən?

**Nazlı** — Mən nejləmişəm.

**Xədicə** — Indi qəlib sənin əlindən şıqajət edirdi.

**Kyly** — Vallah xalımt, vaşıma da bir kapaz salıb, indi də vaşımt aqşıyıg.

**Jysif** — }  
**Xədicə** — } Ha... ha..

**Nazlı** — (*Kylyja*) Javaş, qəzunun iqisini də çəxardacagam.

**Jysif** — Jaxş, vəsdir (*Nazlıja*) qət, Nijaz vəjə de qəlsin. (*Nazlı qədir*).

**Xədicə** — (*Kylyja*) Aj Kyly, sən onun sezunə vaşıma, o cavandıb, sən koca; ona niyə koşulyrsan,

**Kyly** — Vallah, aj xalımt. Mənim onnan işim joxdyr. Əzu də həmişə mənə sataşır; ja-tıram qəlir dejir; dyr. Dyryram dejir; otır. Otyryram, dejir; dyr iş qər; işləjirəm, dejir; sən vacarmışsan; işləmirəm, dejir; tənbəlsən. Axb, mən vaşıma nə daş sa-

İlm. Dunən də qədib Niçar xanımta şıqajət elijir qi, mən plovyn kazmagənən altından çəxardəv jemişəm. O da by səzə inanlılığıv agzına qələni ona dejivdir.

**Jysif** — Jaxş, vəsdir, qet! (*Qədir*)

**Kylý** — (*Qeda-qeda*) Nazlınpın işini jaxş xahav elədim.

### 7-ci qəliş.

(*Nijaz bəj* və gejriləri).

(*Jysif* və *Xədicə* jerlərindən dvryrlar).

**Nijaz bəj** — (*Jysifa*) Gərivə ləzzət araqışınbz.

**Jysif** — Necə qi? (*Xədicə çaj təqur*):

**Nijaz bəj** — Daha necə olacak. Belə qəcədə by bagçanın içində otyryv çaj içməq nəjə desən, dəjər.

**Xədicə** — Elə də pis ejrənikdir aj dajy, evdə iqi istəqan içində byrada dərdunu içir (*Nijaz bəj* çaj verir).

**Jysif** — Həkikət elədir.

**Nijaz bəj** — Elə də qərəq olsyn. (*Fıqra*) Təzə xəvər eşidibsinizmi?

**Xədicə** — }  
**Jysif** — } jox, nə var?

**Nijaz bəj** — Şamdan dəli olyvdyr... (*Xədicə danışmır, təəccubla Nijaz vəzə vaxır*).

**Jysif** — Jox...al!

**Nijaz bəj** — Sizin sənəbz üçün.

**Jysif** — (*Fıqra qədir*) Qim dedi?

**Nijaz bəj** — (*Çaj içər-içə*) Mən əzum qərdum.  
**Xədicə** — Harda?

**Nijaz bəj** — Dunən bazardan qeçirdim, bir də qərdum qi, biri mejdənən ortasında dyryvdyr və xalk da başına jəsəv, jaňk qədib qərurəm qi, bir cındır paltarda, uzu-qəzə topraga bylaştış adamdır, dikkətlə vaxıv qərurəm qi, hənüz əzu... Jazıbgım qəldi. Amma koj elə by qundə olsyn qi, kəvahətinini anlaşın.

**Jysif** — Jəkinimdir qi, indi başa duşubdur və çox da peşmandır; elə qi, mən onu tanıtmışam, heç qəs tanımad. Inandırıram sizi qi, hər qəh bir də fənd bagışja, çox işlər qərər.

**Nijaz bəj** — Jox...daha ələn jeridir qi, elubdur. A qisi bilmirsən, by zaləm oglu dunjanı vər-virinə necə vyrdy. (*Nazlıq qəlir*).

### 8-ci qəliş.

(*Nazlı* və gejriləri)

**Nazlı** — Xədicə xanımt, sən həsc agam çayğır. (*Xədicə qədir*).

**Nijaz bəj** — A qışı, mənim və həcəs İbrahim  
mən janımda bir curə səhbət edibdir qı,  
mən lap kyguyub kalmışam.

**Jysif** — Haçan?

**Nijaz bəj** — Pəh... Qəruqur xəvəriniz joxdyr.  
Kıza hələ elçi qəndərməmişdən əvvəl  
həcəs eşitmişdi qı, kəzə istijir, vunu və  
qun konax çagırıv, istəjir qı, indi vunu  
dan sez alsın. Mənim janımda əzunu  
bir dərəcəjə çəxartdı qı, əzum də mat  
kaldım.

**Jysif** — Jaxş, nə dejirdi qı?

**Nijaz bəj** — Daha nə dəjəcəq. Dejirdi qı, belə  
basdırı, belə qəsdim, nə bilim: gubernator  
nim xatırımda belə istijir, flan kənja  
məni belə konag ejlədi, flan xan mənimlə  
belə rəftar elədəi. Sizin canınpız üçün  
mən onyn jerinə kəzarmışam.

**Jysif** — Həcəs da qəruqur inanıbdır.

**Nijaz bəj** — Bəs nədir. Elə qədəndən sonra  
mənə dejir qı, qərdun necə hunərlı og-  
landı; vuna kəzətə vermijiv qımı verə-  
cəqəm. Sonra da by iş aşqar olandan son-  
ra əzu məni çagırıv mənə dejir qı, mən  
vejiq səhv etmişəm. A qışı təəccüb or-

\*  
sədər qı, əzu jalan dejir və əz jalapna  
da əzu inanıb.

**Namə** — (*Qulurlar*). Hz...ha..ha...

(Həcəs İbrahim, Niçar və Xədicə da  
xyl olyrlar).

9-cu qəliş,

(Jysif, Nijaz bəj, həcəs İbrahim, Niçar və Xədicə).

**Həcəs İbrahim** — Qənənə nə var, qulursunuz?  
(Jysif və Nijaz bəj ajaga dyryrlar).

**Nijaz bəj** — Heç...

**Həcəs İbrahim** — Dogrydan nə var? (Hərəsi  
bir qursu ustə ajlaşır).

**Nijaz bəj** — Zalım oglunyn səzunu danışdıyı.

**Niçar** — Şəmdanınpı?

**Jysif** — Bəli:

**Niçar** — A bala, Xədicə, agana çaj təq, evdə  
içmədi qı, qədərəm vəqçada içərəm.

**Həcəs İbrahim** — Allahı sevərsiniz, kojyn kal-  
sınp. Əz vəlasınp allah ona veribdir. Mən  
birçə Jysif bəj təəccüb edirdim qı, ona  
necə aldanıb və hal-on qı, neçə vakt da  
onynla dostlık edibdir,

**Nijaz bəj** — Səz odır, hunər elə qərəq.

**Jysif** — Xejr, xejr... Bir hunər istəməz qı, bu aşqar şejdir, mən on il byndan mukəddəm onynla bir jerdə oxymışam və oxyjan vaktda mən həkikət bynynla jejiv-işməqim bir jerdə olyvdyr və bir elə ittifak da duşmujuvdur qı, mən ony əməlli tənşəjam, zira qı, oxyjan zamanda zindəqanlığım yşax zindəqanlışın qəcəibidir, fiqrımız ancax oxymaxda olyvdyr; bu zaləm oglu on ildən sonra qəlib; daha mən nə bilim qı, bu nə təhər adamdır.

**Nasъ Ibrahъim** — Bəli, adam tənşəmax çox çətindir.

**Niçar** — Sənin əzun də ona lap aşağı olm知道自己。

**Nijaz bəj** — Mən qı, ony elə qərdum, çox adamın evini jəxardı.

**Xədicə** — (*Əlində istəqan, istijir Şamdan tərəfə sy təqsun, birdən onu yzanmış qərəub, vərəqdən cüsbərər və istəqanın əlindən vuraxıb*) Vaj!.. (By vakt gejriləri qəlib, Xədicə dyran jərə, əlunu qərəub həmşəsə hejran kalıqlar və Jysif vaxıb dejir):

**Jysif** — Aħħida bu qunə duşməqin təbiidir. Jaman dil başa vəladır. Xaÿn və jal-

çə bir adamın akibəti belə olyr; bu zavallıların məhv olmağınə səvəb nə oldy? Camaatın ittifakı. Belə bir ittifak ilə jaman vucydılardan topsyz-tufəngsiz xylas olmak, həmişə mumqundır...

Pərdə

1929  
—  
519